



XALQ QƏZETİ

№ 31 (29003) 8 fevral 2019-cu il, cümə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub



birgə müvəqqəti yerləşdiririk. Sizin tapşırıqla, cənab Prezident, artıq dünən 73 evə baxış keçirilib. Bunlardan hələlik 26-sının qəzalılığı olduğu müəyyənləşdirilib, amma müraciətlərin sayı çoxdur, 750 müraciət olunub. On komissiya Şamaxı rayonunda, iki komissiya Ağsu rayonunda, iki komissiya isə İsmayilli rayonunda işləyir. Komissiyaların sayını artıracağıq ki, Sizin tapşırıqla daha tez icra edək.

Prezident İlham ƏLİYEV: Tezliklə bu ev yenidən tikiləcək. Müvəqqəti olaraq bütün lazımı kömək göstərilməlidir, tapşırıqlar verilib. Yəni, siz narahat olmayın.

Qadın sakit: Allah işinizi avand eləsin. Sağ olun.

Sonra Prezident İlham Əliyev Vidadi Məmmədov küçəsində Məilə Quliyevaya məxsus 7 nömrəli evdə oldu. Bu evin bir otağının divarı zəlzələ nəticəsində tam dağılıb və ev qəzalılığı vəziyyətdə düşüb.

Qəzalılığı evlərdən biri də Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurova məxsus 10 nömrəli evdir. Birmərtəbəli kürsülü evin otaqlarından biri tamamilə dağılıb. Evə dəymiş ziyanla tanış olan Prezident İlham Əliyev sakinlərlə söhbət etdi.

❑ **Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub.**

Dövlətimizin başçısı zəlzələdən zərər çəkən tikililərə baxıb, sakinlərlə söhbət edib.

Xəbər verildiyi kimi, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Fevralın 5-də yerli vaxta saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayilli ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Əsasən dağıntılar Şamaxı rayonunda qeydə alınıb. Fevralın 6-da yerli vaxta saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayilli rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Daha bir yeraltı təkan



yerli vaxta saat 04:25-də qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanlara təcili tibbi yardım göstərilib və onlar evə buraxılıb, insan tələfatı qeydə alınmayıb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər.

Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rəsim Həsənova məxsus 33 nömrəli evə baş çəkən Prezident İlham Əliyevə məlumat verildi ki, ikimərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılıb, ev qəzalılığı vəziyyətdə düşüb.

Evin ağbircəyi: Xoş gəlmisiniz, Allah Sizi var eləsin. Çox sağ olun, Sizdən çox razıyıq.

Prezident İlham ƏLİYEV: Sağ olun. Yeni ev tikiləcək, narahat olmayın.

Qadın sakit: Başına dönərim, Allah Sizə uzun ömür, cansağlığı versin, ailənizlə xoşbəxt olasınız. Allah o bir oğlunuzu gözlünüza çıraq eləsin. Nə yaxşı ki varınız. Biz Sizinlə qürur duyuruq.


Prezident İlham ƏLİYEV: Çox sağ olun. Biz evləri bərpa edəcəyik, yenidən tikəcəyik, müvafiq göstəriş vermişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünən Şamaxıdadılar, yaxşı işləyirlər. Bütün müraciətlər nəzərə alınır, evlərə baxış keçirilir. Harada ki, bərpa etmək mümkündür, bərpa olunacaq. Harada ki, mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürür. Əlbəttə, mənə bu evin bərpası mümkün deyil. Ev tikilənə qədər hansı kömək göstəriləcək?

Fövqəladə hallar naziri Kəmaləddin HEYDƏROV: Cənab Prezident, kimin imkanı, həyatində başqa bir yeri var orada məskunlaşıb, qalanlarını rayon icra hakimiyyəti ilə

Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident. Dar gündə dadımıza çatdınız. Allah canınızı sağ eləsin.

Sakin Xatirə RƏHİMZADƏ: Cənab Prezident, bir daha xoş gəlmisiniz. Biz Sizin gələcəyinizə inanırıq. Çünki həmişə xalqın ağır günündə onun yanında olan, xalqına dəstək olan Prezidentin bu təbii fəlakət zamanı şamaxılıların yanında olacağına çox-çox inanırıq. Nə yaxşı ki, varınız. Xalqa göstərdiyiniz dəstəyə, köməyə görə Sizə həmişə minnətdarıq, "Çox sağ olun!" deyirik. Nə yaxşı ki, bizim Prezidentimizsiniz. Biz Sizinlə fəxr edirik. Həmişə Sizin yanınızdayıq. Həmişə Sizə inanırıq. Azərbaycanın gələcəyinin etibarlı əldə olduğuna inanırıq və biz bunu görürük. Bu gün bir daha bunun sübutudur. Çox sağ olun ki, gəlmisiniz.

(ardı 2-ci səhifədə)



Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara nümunədir

» 4-5-6-7



Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün təcili tədbirlər görülür

» 8



Sağlam dini-mənəvi mühit birliyimizi gücləndirir, uğurlarımızı artırır

» 11



Rusiya Baltikyanı ölkələrdə raket yerləşdirilməsinə yol verməyəcək

» 16

Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub



(əvvəli 1-ci səhifədə)

Prezident İlham ƏLİYEV: Sağ olun, təşəkkür edirəm. Siz bilirsiniz ki, mən Şamaxıda tez-tez oluram. Dəfələrlə olmuşam. Burada yaxşı tədbirlərdə bərabər iştirak etmişik, infrastruktur layihələrinin, sosial obyektlərin, kənd təsərrüfatı obyektlərinin açılışlarında olmuşuq. Şamaxının inkişafı daim diqqət mərkəzindədir. Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Komissiya işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dündən buradadır, yerli icra hakimiyyəti də işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların məskunlaşması ilə bağlı məşğuldurlar. Eyni zamanda, tezliklə bu evlərin bərpası, yenidən tikilməsi



nəzərdə tutulur. Müvafiq Sərəncam imzalanacaq. Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İndi yüzlərlə

müraciət var. Mənə verilən məlumata görə, hələ ki, 70-dən çox müraciətə baxılıb və müvafiq aktlar tərtib edilib.

Bu aktlar əsasında bütün təmir-bərpa işləri aparılacaq. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə



öz vətəndaşının yanındadır.

Sakinlər: Çox sağ olun. Biz də Sizi dəstəkləyirik, hamımız Sizin arxanızdayıq, Sizə güvənirik.

Xatirə RƏHİMƏDƏ: Biz bu dəstəyi gördük. Bu dəstəyi Sizdən və Mehriban xanımdan gördük. Bizim minnətdarlığımızı Mehriban xanıma çatdırmağı xahiş edirik. Könüllüləri

göndərdi, çox böyük dəstək oldu. Nazir də, rayon rəhbəri də bütün gecəni burada idilər. Çox sağ olsunlar.

Xanlar RƏHİMƏDƏ: Ona görə də əhali tam sakit oldu, cənab Prezident. Yerli hakimiyyətin nümayəndələri gecəyarısı bütün evləri gəzirdilər. Hamısı yanımda idi. Ona görə də heç bir narahatlıq yoxdur.

Xatirə RƏHİMƏDƏ: Sağ olun ki, varsiniz. Biz Sizə arxalanırıq. Xalqı bu qədər sevirsiniz. Sağ olun ki, xalqa bu qədər dəstəksiniz. Dəstəyinizə görə minnətdarıq. Sizinlə qürur duyuruq. Prezidentimizin belə qayğıkeşliyi, xalqa xidməti ilə çox qürur duyuruq. Azərbaycan etibarlı əllərdədir.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən də sizinlə qürur duyuram ki, hətta belə ağır günlərdə nikbinliklə yaşayırsınız və inanırsınız ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin arxanızdadır. Bütün dövrlərdə belə olub, bundan sonra da belə olacaq. Həm könüllülərin, həm yerli icra orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının - bunların bir amalı var: vətəndaşlara kömək etmək. Mən hesab edirəm ki, bərpa işləri tezliklə başlanmalıdır. Vəsait də ayrılacaq.

Kəmaləddin HEYDƏROV: Cənab Prezident, artıq layihələr var. Həm Zaqatala zonasındakı zəlzələdən, həm də Kür-Araz bölgəsindəki daşqından hazır layihələrimiz var. Ona görə də Sizin tapşırığınızla təcili olaraq bu işlərə başlanacaq.

Prezident İlham ƏLİYEV: Bəli, təbii fəlakət olur. Bir neçə il bundan əvvəl Zaqatala, Qax rayonlarında zəlzələ oldu, orada minlərlə ev dağılmışdı. Biz o zəlzələnin fəsadlarını aradan qaldırdıq. Bir neçə il bundan əvvəl daşqın olmuşdu, minlərlə evi su basmışdı. Orada da lazımi tədbirlər görülmüşdü. Bütün evlər dövlət vəsaiti hesabına yenidən tikildi, bərpa edildi. Ona görə biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq. Mən gəlmişəm bunu sizə şəxsən deyim ki, vətəndaşlar tam əmin olsunlar, bütün lazımi işlər görülməkdir.

Sakinlər: Çox sağ olun. Minnətdarıq. Sizə cənsağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq, cənab Prezident, Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Sizə də cənsağlığı, uğurlar arzulayıram. Bizim hələ görüşlərimiz çox olacaq. Çünki Şamaxı rayonunda bundan sonra da gözəl işlər görülməkdir.

Xanlar RƏHİMƏDƏ: İnşallah. Sizə inanırıq. Sizin siyasətiniz sayəsində gələcəyimiz daha yaxşı, nurlu olacaq. Təşəkkür edirik.

Prezident İlham ƏLİYEV: Sağ olun.

AZƏRTAC

Azərbaycan Respublikasının Şamaxı, İsmayilli və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu il fevralın 5-də episentri Ağsu və İsmayilli rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayilli və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərinə ziyan dəymişdir.

Təbii fəlakətdən dərhal sonra görülməli təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilmiş, zərər çəkmiş əhaliyə ilk yardım göstərilmişdir. Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində hazırda zəruri tədbirlər görülür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasını təmin etmək məqsədilə **qərara alıram:**

1. Baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayilli və Ağsu rayonlarında yaşayış

evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ilk olaraq 2,0 (iki) milyon manat ayrılсын.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2019-cu il

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ilk olaraq 2,0 (iki) milyon manat ayrılсын.

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun

olaraq 2019-cu ilin 1 yanvar tarixinə:

1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2019-cu il

“ADA” Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli 216 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram:**

1. “ADA” Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli 216 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 29) 1-ci

hissəsinə “səviyyələri” sözündən sonra “və orta ixtisas təhsili” sözləri, ikinci halda “ali” sözündən sonra “, orta ixtisas” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2019-cu il

“Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

2.2. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə

məlumat versin.

3. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793; 2017, № 5, maddələr 788, 802, № 7, maddə 1364) ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3-cü bəndə “seviiyələri” sözündən sonra “və orta ixtisas təhsili” sözləri, ikinci halda “ali” sözündən sonra “, orta ixtisas” sözləri əlavə edilsin;

1.2. 2.1-ci bəndin ikinci cümləsinə “institutlar” sözündən sonra “, kolleclər” sözü əlavə edilsin;

1.3. 5.1.2-ci yarımbəndə “ali” sözündən sonra “və orta ixtisas” sözləri əlavə edilsin;

1.4. 5.2.1-ci yarımbənddən “üzrə üç səviyyədən ibarət” sözləri çıxarılın və həmin bəndə “doktorantura” sözündən sonra “, habelə orta ixtisas təhsili üzrə” sözləri əlavə edilsin;

1.5. 5.5-ci bəndin birinci cümləsinə “magistratura” sözündən sonra “, habelə orta ixtisas” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər

Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019–2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında da 2019–2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Əməkdaşlıq Proqramı təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Proqramının müddəalarının həyata keçirilməsini təmin etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1466-VQD nömrəli Qanununun tətbiqi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1466-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun

4.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydasının Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə”də müəyyən edilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1114; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 484 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.5-ci bənd ləğv edilsin;

4.2. 2.1-ci bənddə “cümləsində” sözü “və ikinci cümlələrində” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2019-cu il

Əli HƏSƏNOV: Azərbaycan dövləti İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə toplantısına hər zaman xüsusi diqqət ayırır

□ *Azərbaycan dövləti İstanbulda keçirilən*

Avrasiya İqtisadi Zirvə toplantısına hər zaman xüsusi diqqət ayırır. Azərbaycan 22 ildir ki, bu toplantıda geniş tərkibli nümayəndə heyəti ilə fəal şəkildə iştirak edir. Tədbirin təşkilatçıları, o cümlədən Türkiyə hökumətini təmsil edən nümayəndələr bunu yüksək qiymətləndirirlər. Əvvəllər Zirvə toplantısında ulu öndərimiz Heydər Əliyevin, son 15 ildə isə Prezident İlham Əliyevin mürciətləri oxunub.

Bu fikirləri İstanbulda keçirilən XXII Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Əli Həsənov qeyd edib ki, Avrasiya qitəsi Azərbaycanın siyasi, iqtisadi, sosial, geosiyasi, enerji, nəqliyyat, kommunikasiya maraqlarının kifayət qədər təmsil olunduğu bir qitədir. Azərbaycan da bu maraqların həyata keçirilməsi üçün fəal siyasət yürüdür. Bir neçə layihəni qeyd etmək olar. Toplantıda da

bildirildiyi kimi, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən böyük İpək Yolumun qurucu dövlətlərindən biridir. Təkcə Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi onu göstərdi ki, Türkiyə və Azərbaycan bu iki qitənin birləşdirilməsində önəmli rol oynayan lider dövlətlərdir. Eyni zamanda, Gürcüstanı da buraya əlavə etmək lazımdır. Bundan başqa, Azərbaycan İran və Rusiya ilə birlikdə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında, eləcə də Avropaı Asiya ilə birləşdirən alternativ



nəqliyyat-kommunikasiya layihələrinin qurulmasında yaxından iştirak edir. Həmçinin Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması siyasətini qeyd etmək

olar. Bu işdə də Azərbaycan həmişə öncül mövqeyini qoruyub saxlayıb. Həmçinin Cənub Qaz Dəhlizinin çəkilməsi, vaxtilə Avropanın reallaşdırı bilmədiyi “Nabucco” layihəsinin yeni

şəraitdə həyata keçirilməsi Azərbaycanın Avrasiya-yə verdiyi töhfənin bariz göstəricisidir. Bir sözlə, Azərbaycanı Avropa ilə həm nəqliyyat, enerji dəhlizləri, həm iqtisadi, siyasi, sosial layihələr bağlayır. Ona görə də hesab edirik ki, bu Zirvə toplantısında bizim deməyə sözülmüş kifayət qədər çoxdur. Biz, həmçinin bu Sammitdə iştirak edən dövlətlərin rəsmilərinin, müxtəlif ölkələri təmsil edən QHT-lərin nümayəndələrinin, jurnalistlərin diqqətinə Azərbaycan haqqıqlarını, o cümlədən torpaqlarımızın işğal olunması faktını, Ermənistanın dünyada təhlükəsizliyə törətdiyi təhdidləri çatdırırıq.

Günəl MƏLİKOVA,
AZƏRTAC-ın xüsusi
müxbiri

İstanbul

“Könüllülər” prokurorluq orqanlarında

□ *Ali təhsil müəssisələrində*

hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr prokurorluq orqanlarının fəaliyyətinə ictimai köməkçi qismində cəlb ediləcəklər.

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmış, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılmışdır.

Ölkədə reallaşdırılan dövlət gənclər siyasətinin

prokurorluq orqanlarında da davam etdirilməklə ali hüquq təhsilli gənc kadrların müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin etmişdir. Məhz ümummilli lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin icrası ilə bağlı görülən tədbirlər nəticəsində mənəvi saflığı, yüksək nəzəri bilikləri və peşə hazırlığı səviyyəsi ilə seçilən, xarici dil biliklərinə

mükəmməl yiyələnmiş gənclərin prokurorluqda qulluğa qəbuluna şərait yaradılmışdır.

Prokurorluq orqanlarına 2018-ci ildə müsabiqə yolu ilə 85, ümumilikdə isə 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə üzrə qulluğa qəbul edilmiş 873 gənc hüquqşünas hazırda prokurorluğun kadr korpusunun 67 faizini təşkil etməklə, onlardan bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş, o cümlədən 21 nəfəri ilk dəfə olaraq müstəqil rayon, şəhər və ərazi hərbi prokurorur vəzifələrinə təyin edilmişlər. Son dövrlər Azərbaycan gənclərinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində apa-

rılan islahatların prokurorluqda da davamlılığının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 6 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimat təsdiq edilmişdir.

Həmin təlimata əsasən hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün prokurorluq orqanlarının fəaliyyətinə ictimai köməkçi qismində könüllü olaraq cəlb edilmələri nəzərdə tutulmuşdur. Prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyət prokurorluqda kadr

siyasətinin həyata keçirilməsi üçün ictimaiyyətlə qarşılıqlı əlaqələrin qurulması, yüksək peşə hazırlıqlı kadr ehtiyatının formalaşdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərə bu dövlət orqanının fəaliyyətinin məzmunu və iş şəraiti ilə tanışlıq imkanının yaradılması, onların bilik, bacarıq və peşə verdişlərinin artırılması məqsədi daşıyır. Müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində bakalavriat (ikinci kursu bitirmiş), habelə magistratura səviyyələrində təhsil alan tələbə gənclər ictimai köməkçi qismində fəaliyyətlə əlaqədar 437-28-56, 492-06-82, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə Kadrlar idarəsinə müraciət edə və Baş Prokurorluğun internet saytından (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) əlavə məlumat ala bilərlər.

Londona Avropa xəbər agentliklərinin gələcəyi barədə müzakirələrdə AZƏRTAC da iştirak edib

□ *Londona Avropa Xəbər Agentlikləri*

Alyansı (EANA) tərəfindən həyata keçirilən “Avropada xəbər agentliklərinin gələcəyi” mövzusunda məruzənin müzakirələrində AZƏRTAC da iştirak edib.

Layihə Avropa Xəbər Agentlikləri Alyansı, “London School of Economics” (LSE), Jyllands-Posten Fondu, LSE-nin media və kommunikasiya departamenti, Finlandiyanın Media Araşdırma Fondu, Helsinki Universiteti tərəfindən maliyyələşdirilib.

Təqdimat mərasimində çıxış edən Böyük Britaniyanın Press Association xəbər agentliyinin baş icraçı direktoru Klayv Marşal rəhbəri olduğu qurumun yeni innovasiyaları haqqında məlumat verib. Agentliyin ictimai qurumlara multimedialə məhsulları təqdim etdiyini bildirən Klayv Marşal xəbər mediasının Google və Facebook internet nəhəngləri

ilə rəqabəti, yeni texnologiyalar, az büdcə ilə daha geniş məzmunun əhatə edilməsi, çap dövryyəsinin sona çatması və digər məsələlərlə bağlı danışib.

Daha sonra “LSE”nin informasiya sistemləri və innovasiyalar üzrə professoru Karsten Sorenson “Media və xəbər agentlikləri platformasında imkanlar” mövzusunda məruzə ilə çıxış edib.

Panel müzakirələrə davam edən tədbirdə Vyana Universitetinin professoru Volfgang Vislozil “Dəyişən media sistemlərinin Avropa xəbər agentliklərinin biznes və innovasiya siyasətinə təsiri” mövzusunda məruzəsi



dinlənilib. Milli xəbər agentliklərinin öz ölkələri ilə yanaşı, beynəlxalq arena-da fəaliyyət göstərdiklərini söyləyən V.Vislozil onların, eyni zamanda, AP, Reuters, TASS və Sinxua kimi qurumlarla rəqabətə girdiklərini bildirib.

Konfransda AZƏRTAC-ın fəaliyyəti, həyata ke-

çirdiyi layihələr, tətbiq etdiyi yeniliklər barədə də məlumat verilib. Agentliyin nümayəndəsi Anar Rzayev qeyd edib ki, AZƏRTAC regionun aparıcı agentliklərindən biri olmaqla 8 ildə informasiya, 5 ildə videoxəbərlər yayır. Bildirilib ki, AZƏRTAC artıq ispan dilində də xəbər yayımına başlayıb.

Bunun Latin Amerikası ölkələrinin auditoriyasına birbaşa çıxış əldə etmək, ispan dilində media qurumları ilə informasiya mübadiləsi aparmaq, Azərbaycanla bağlı məlumatları daha geniş auditoriyaya çatdırmaq üçün yaxşı əsas yaradacağı diqqətə çatdırılıb.

Daha sonra “Xəbər agentlikləri ilə dövlət arasında dəyişən münasibətlər”, “Baltik ölkələrində xəbər agentlikləri: kiçik bazarda xəbər agentlikləri üçün çətinliklər”, “Media sahibləri: milli xəbər agentliklərinin biznes model innovasiyaları” mövzularında araşdırmaların nəticələri iştirakçılara təqdim olunub.

Aynurə TAĞİYEVA,
AZƏRTAC-ın xüsusi
müxbiri

London

XXII Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində əməkdaşlıq memorandumları imzalanıb



□ *İstanbul şəhərində keçirilən XXII*

Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində fevralın 7-də əməkdaşlıq memorandumları imzalanıb.

Sənədlər Azərbaycan Diasporuna Dəstək Fondu, İtaliyanın Avrasiya Dialoqu üçün Avropa İnstitutu və Rumıniyanın Levanten

İcəməsənət və Mədəniyyət İşləri İnstitutu ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondu arasında imzalanıb.

Zirvə toplantısı ikinci iş gününü “Texnologiyaların inkişafı və insanlığı gözəlayən gələcək”, “Su və kəç”, “Qloballaşmanın yeni ölçüləri, populizm, sağlamlıq üçün əməkdaşlıq”, “Ağıllı insanların iclası” mövzularında panel iclaslarla davam etdirib. Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Akif Özkaldı, İstanbul Bilgi Universitetinin professoru İlter Turan, Avrasiya Dialoqu

üçün Avropa İnstitutunun direktoru Leonardo Manzari və başqaları iclaslarda çıxış ediblər.

Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan hər il olduğu kimi, geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz Şahbazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri daxil idi.

Toplantıda texnologiyaların inkişafı və insanların

gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular diqqət mərkəzində olub.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər, regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.

Günəl MƏLİKOVA,
AZƏRTAC-ın xüsusi
müxbiri

İstanbul

Təkliflər vətəndaş istəyindən yaranır

Vətəndaşların cəmiyyət qarşısında məsuliyyətinin və vətəndaşlıq mövqeyinin göstəricisi olan təkliflər həmişə böyük maraq doğurduğundan onlar ətraflı təhlil edilir, öyrənilir və məqsədəuyğun hesab edildikdə, aidiyyəti qurumlarla birlikdə baxılır.

Təkliflərin müxtəlif mövzuları əhatə etməsi vətəndaşların fəallığını, respublika-da baş verən proseslərə, tarixi keçmişimizə və gələcəyimizə biganə qalmadıklarını, bu proseslərdə yaxından iştirak etmək arzularını əks etdirir.

Əvvəlki illərdə olduğu kimi, keçən il də daxil olan təkliflərin xeyli hissəsi **ulu öndər Heydər Əliyevin** adının daha geniş əbədləşdirilməsi barədə olmuşdur və bu təkliflər ona olan tükənməz xalq məhəbbətinin bariz nümunəsidir. Belə müraciətlər Ümummilli Liderimizin adına yeni parkların salınması, müxtəlif mükafatların təsis edilməsi və sair məsələlər barədədir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi sayəsində UNESCO-nun qərarı ilə Bəşəriyyətin Qorunan Maddi Mədəni İrsi üzrə Siyahısına salınmış kamaça ifaçılığı sənətinin təbliği, həmçinin kamaça alətinin istehsalının genişləndirilməsi, vaxtilə Azərbaycandan aparılmış və hazırda dünyanın müxtəlif yerlərində saxlanılan maddi mədəniyyət nümunələrinin və sənədlərin tapılıb Vətənimizə qaytarılması üçün görülmə xeyirxah işlərin davam etdirilməsi barədə yazılanlar maraq doğuran təkliflərdəndir.

İctimai-siyasi məsələlərə də öz münasibətini bildiren vətəndaşlar Azərbaycanda sosial şəbəkələrdə yol verilən, ölkənin, xalqın imicinə xələf gətirən, bəzən bütən etik və siyasi davranış qaydalarını pozan şəxslərə qarşı sərt tədbirlər görülməsini tələb edir, televiziya proqramlarında xalqımızın milli-mənəvi dəyərlərinə uyğun gəlməyən verilişlərin qarşısının alınmasına dair təklif, fikir və düşüncələrini bildirirlər. Bu məzmununda olan çoxsaylı müraciətlər ölkə Prezidenti cənab İlham Əliyevin hüquq mühafizə orqanları rəhbərliyinin iştirakı ilə 2018-ci il iyulun 13-də keçirdiyi iclasda dediyi fikirləri bir daha təsdiq edir: **“Biza qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şərbəhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərlərinə inanır”**.

Təhsil, səhiyyə və sosial məsələlərə bağlı təkliflərdə vətəndaşlar bu sahələrin inkişafı barədə öz mülahizələrini və arzularını bildirir, o cümlədən ölkə üzrə “Yeni məktəb modeli necə olmalıdır” adlı müsabiqə elan edilməsini, orta təhsil sistemində aparılan islahatların davam etdirilməsini, həmçinin müayyən kənd məktəblərinin təmiri və daha müasir avadanlıqlarla təmin olunmasını, icbari tibbi sığorta hesabına müalicə ediləcək xəstəliklərin siyahısının və proqramın təbiiq dairəsinin daha da genişləndirilməsini təklif edirlər.

Vətəndaşlar ölkədə aparılan quruculuq işlərinə uyğun olaraq təkliflərinin yaşıdqları əraziləri daha da gözəlləşdirəcəyinə əmindirlər. “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri hər bir Bakı sakininin ürəyincədir. Vətəndaşlar burada müasir parkların, geniş yolların salınmasına sevinciklərini, belə abadlıq işlərinin başqa yerlərdə də aparılmasını arzudqlarını bildirirlər. Nərimanov rayonunun Təbriz küçəsində,

Vətəndaş müraciətlərinin əsas devizi: “Sizə inanırıq, cənab Prezident!”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə vətəndaşlarının gündəlik qayğı və problemlərinin həlli, insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması, onların daha yaxşı yaşamasına imkan verən sosial infrastrukturun yaradılması, yeni enerji mənbələrinin istifadəyə verilməsi, bir sözlə, enerji, ərzaq və müdafiə təhlükəsizliyinin daha da gücləndirilməsi, ekoloji problemlərin aradan qaldırılması üçün dövlətdən asılı olan bütün işləri görməklə yanaşı, dövlət orqanlarından və bu orqanlarda çalışan hər bir vəzifəli şəxsədən vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasını tələb edir, bu sahədə özü onlara nümunə göstərir, respublikanın bütün bölgələrində, eləcə də Bakı şəhərində keçirilən tədbirlərdə vətəndaşların problemlərini öyrənir, onların həlli üçün konkret tapşırıqlar verir.

Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, müvafiq Qanunda göstərilirdiyi kimi, qanunçu-



Xəzər rayonunun Buzovna qəsəbəsində və başqa yerlərdə aparılan abadlıq və yenidənqurma işlərində milli arxitektura ənənələrindən istifadə edilməsi barədə fikirlər də maraq doğurur.

Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli qəhrəmanların və şəhidlərin, görkəmli şəxslərin və mədəniyyət xadimlərinin xatirəsinin əbədləşdirilməsi, müxtəlif şəhər və rayonlarda yeni salınmış küçə və massivlərə onların adlarının verilməsi barədə fikirlər və təkliflər də az deyil.

Kənd təsərrüfatına aid müraciətlərdə arıqlığın inkişafı, bal və bal məhsullarının satışı yarmarkalarının ilboyu təşkili, həmin məhsulların xarici bazarlara çıxarılması üçün müvafiq tədarük və satış mərkəzlərinin yaradılması, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinin davam etdirilməsi, emal müəssisələrinin sayının daha da artırılması barədə təkliflər diqqəti cəlb edir.

Ekologiya məsələlərinə aid müraciətlərdə şoranlaşmış torpaqların bərpaşını, ekoloji mühitin tənzimlənməsinin, Xəzər dənizində çirklənmənin qarşısının alınmasının, dənizin fauna və florasının qorunmasının davam etdirilməsi barədə fikir və mülahizələr bildirilir.

Cənab Prezidentin idman sahəsində apardığı uğurlu siyasət nəticəsində qazanılan nailiyyətlərdən bəhs edilən müraciətlərdə məcburi köçkünlər üçün salınan şəhərciklərdə idman məktəblərinin və idman zallarının fəaliyyəti barədə fikirlər yer alır.

Vətəndaşlar bəzi ucqar kəndlərdə gənclərin asudə vaxtını daha səmərəli keçirmələri üçün əlavə istirahət yerlərinin açılması, mədəniyyət ocaqlarının, tibb məntəqələrinin səmərəli fəaliyyəti üçün daha yaxşı şərait yaradılması barədə yazırlar.

Təkliflərin bir qisminə **“ASAN xidmət”** mərkəzlərinin fəaliyyətinin daha da genişləndirilməsi barədə fikirlər səsləndirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində yaxından iştirak etmiş görkəmli siyasi xadimlərin, bu işdə xüsusi xidmətləri olan ziyalılarımızın xalqa daha yaxşı tanınması, xatirələrinin yaşadılması da verilən təkliflər sırasındadır.

Vətəndaşlarımız əmin ola bilərlər ki, cəmiyyətin inkişafına xidmət edən təkliflər bundan sonra da diqqət mərkəzində olacaqdır.

luğun tətbiqi, vətəndaşların müraciət hüquqlarının sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılması, müraciətlərə dair tələblərin vahidliyi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafələrinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi, vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılmasıdır. Ölkə Prezidentinin bütün dövlət qurumlarından və vəzifəli şəxslərdən tələbi budur ki, həmin prinsiplər daim rəhbər tutulsun.

2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizi əriza, 30,7 faizi şikayət, 0,3 faizi təklifdir. 2017-ci ildə müqayisədə şikayətlərin faizi azalmışdır.

2018-ci ilin ictimai hadisələrlə zəngin olması, ən başlıcası, növbədənkonar prezident seçkiləri nəticəsində vətəndaşların ictimai-siyasi fəallığının

Prezident İlham Əliyevin münasibəti bütün məmurlara

Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir.

İlham ƏLİYEV

artması müraciətlərin sayında da özünü göstərmişdir. Vətəndaşlar Azərbaycan Respublikası Prezidentinə və onun Administrasiyasına müraciət edərkən bu müraciətlərə mütləq baxılacağına və qanuna uyğun tədbirlər görülməsinə əmindirlər. **Müraciətlərin hansı mövzuda, nədən yazılmasından asılı olmayaraq, onların hamısının əsas devizi ölkə Prezidentinin inamı ifadəsindəir və vətəndaşların yekdil rayını belə ifadə etmək olar: “Sizə inanırıq, cənab Prezident!”**.

Cənab Prezidentin yerlərdə keçirdiyi görüşləri izləyərkən onun vətəndaşların

problemlərinə göstərdiyi həssas münasibət və həmin problemlərin vaxtında həll edilməsi barədə verdiyi tapşırıq və tövsiyələr diqqəti cəlb edir. Yeni ilin ilk günlərindən ölkə Prezidentinin regionlara səfərləri davam etmiş və bu səfərlərin hər biri məhz vətəndaşların qaldırıldığı problemlərin həllinə xidmət etmişdir. Dövlət başçısı bu il yanvarın 14-də Qaradağ rayonunun Qobustan qəsəbəsində Mərkəzi Xəstəxananın açılış mərasimində iştirak edərkən bu xəstəxananın bir neçə il əvvəl qəsəbədə olarkən əsa edilən müraciət əsasında plana salındığını, bu məqsədlə vəsait ayırdığını, indi isə onun açılışında iştirak etdiyini və bundan məmnunluq duyduğunu vurğulayıaraq demişdir: **“Bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdə, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas, hesab edirik ki, bizim uğurlarımızın təməlinə dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla muntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir”**.

Cənab Prezident ölkənin dinamik inkişafından danışıraq qeyd edir ki, bu gün Azərbaycan dünya miqyasında seçilən o ölkələrdəndir ki, burada iqtisadi, sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır, o cümlədən səhiyyəyə göstərilən diqqət sayəsində son 15 ildə ölkəmizdə 600-dən çox xəstəxana və tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibb mərkəzi olmasın.

Prezident Administrasiyasına daxil olan müraciətlərin coğrafiyasının təhlili

göstərir ki, onların sayı əvvəlki illə müqayisədə Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Mingəçevir, Naftalan, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Hacıqabul, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Oğuz, Saatlı, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonlardan artmışdır.

Vətəndaşların müraciətlərinin coğrafiyası, mövzusu, növləri ilə yanaşı, hər 1000 nəfərə düşən müraciətlərin sayı da böyük önəm daşıyır və bu göstərici yerlərdə vətəndaş müraciətlərinin dinamikası və ümumi vəziyyəti barədə daha aydın təsəvvür yaradır. 2018-ci ildə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Bakının Xətai, Xəzər və Sabuncu rayonları, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, İmişli, Kəlbəcər, Laçın, Saatlı, digər şəhər və rayonlarda daha yüksək olmuşdur.

Müraciətlərin ümumi sayının bir qədər artmasını həm də onunla izah etmək olar ki, indi internet şəbəkəsinin gündən-günə genişlənməsi Prezidentin rəsmi saytı, həmçinin bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının saytları vasitəsilə vətəndaşların eyni vaxtda eyni məzmunlu müraciətlərlə bir neçə ünvanla elektron formada müraciət etməsinə imkan verir və onlar bu imkandan daha geniş yararlanırlar.

Müraciətlərin mövzularına nəzər saldıqda isə daha çox sosial müdafiə, dövlət qulluğu, hüquq mühafizə orqanlarının fəaliyyəti, o cümlədən əfv məsələləri, habelə mənzil, şəhərsalma və tikinti, nəqliyyat, maliyyə və bank, bələdiyyələrin fəaliyyəti və digər məsələlər üstünlük təşkil edir.

Ümumiyyətlə, 2018-ci ildə daxil olan müraciətlərin ümumi sayının vətəndaşlar üçün vacib olan bir çox mövzular üzrə azaldığını xüsusi qeyd etməliyik. Bunlar dövlət quruculuğu və qanunvericilik, sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı, korrupsiya ilə bağlı məsələlər, kənd təsərrüfatı məsələləri, o cümlədən kənd təsərrüfatı üçün kreditlərin və torpaq sahələrinin ayrılması, subsidiyaların verilməsi, məhsulların tədarükü, emalı və satışı, meliorasiya və su təsərrüfatı məsələləri, habelə ipoteka və fərdi kreditlərin verilməsi, xaricdə təhsil, test imtahanları, təhsil haqqı və köçürmələr, diplomların verilməsi və tanınması, gənclik və idman, informasiya resursları və onların təhlükəsizliyi, ekologiya, yaşıllıqların və meşələrin mühafizəsi, müdafiə, orduya çağırış, hərbi qulluqların sosial müdafiəsi, əmək məbaahisələri

və işdən çıxarılma, əməkhaqqı, işlə təmin olunma, istilik təchizatı, elektrik sayğaclarının quraşdırılması, sosial mənzillə təmin olunma, fərdi yaşayış evlərinin qiymətləndirilməsi və kompensasiyaların verilməsi, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, yerli orqanlarda vətəndaşların qəbulu və müraciətlərə baxılması, miqrasiya və sair məsələlərdir.

Əvvəlki ilə nisbətən şikayətlərin az daxil olduğu sahələrdən biri vətəndaşlarımız üçün çox aktual olan təhsil məsələləridir və bunun üzərində bir qədər ətraflı dayanmaq lazım gəlir. Son illər bu sahədə aparılan ciddi struktur islahatları və təhsilin keyfiyyətini yüksəltmək üçün həyata keçirilən dəyişikliklər nəticəsində bu mövzuda müraciətlərin artımı müşahidə olunurdusa, islahatların tədricən başa çatması artıq öz bəhrəsini verməkdə və bununla bağlı müraciətlər azalmaqdadır.

Təhsili gənə nəsil üçün əsas istiqamət kimi müəyyən edən cənab Prezident 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri

Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır.

İlham ƏLİYEV

Günün münasibətilə keçirilən respublika toplantısında demişdir: **“...bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir”**. 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən bir sıra vacib tədbirlər həyata keçirilmiş, ölkə Prezidentinin təşəbbüsü ilə 43 regionda 8120 şagird yerlik 140-dan çox modul tipli məktəb quraşdırılmış və qəzalı vəziyyətdə olan bir çox kənd məktəblərinin problemləri həll edilmişdir. Bu il 100-dən çox məktəbin tikintisi nəzərdə tutulub.

Ölkə Prezidentinin sərəncamına əsasən 2014-2018-ci illərdə 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi yekunlaşdırılmışdır. Bu sınaqdan uğurla keçən müəllimlərin vəzifə məaşı 2 dəfə artırılmışdır. Son 5 ildə işə qəbul edilən 18 min 136 müəllimədən kənd məktəblərində fəaliyyətə başlayan 11 min 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. Təsədüfi deyildir ki, 2018-ci ildə 500 və daha çox bal toplayan məzunlar arasında müəllim ixtisası seçənlərin sayı 2017-ci ilə nisbətən 53,6 faiz artmışdır. Bu sahədə müəyyən edilmiş prioritetlər, xüsusilə peşə təhsili istiqamətində işlər ardıcıl həyata keçirilir və Prezident İlham Əliyevin bu il yanvarın 16-da Sumqayıtda “SOCAR Karbamid” zavodunun açılışında qeyd etdiyi kimi, artıq **“...Azərbaycanda çox güclü kadr potensialı yaradılmışdır, həm fəhlə kadrları, həm mütəxəssislər. Bu, son illər ərzində təhsil sahəsinə ayrı-**

lan diqqətin bariz nümunəsidir”. Təhsil sahəsində mövcud olan problemlərin həlli ardıcıl davam edir və bu sahədə şəffaflıq artıqca müraciətlərin, xüsusilə şikayətlərin sayı ildən-ilə azalır.

Prezident Administrasiyasına daxil olan müraciətlərin azaldığı sahələrdən biri də əhalinin sosial müdafiəsinin əsas istiqamətlərindən olan məşğulluq və işlə təmin olunma məsələləridir. Son illərdə əhalinin məşğulluq səviyyəsini yüksəltmək üçün ölkə Prezidentinin təşəbbüsü ilə həyata keçirilən düşünülmüş tədbirlər sayəsində əhalinin məşğulluğu xeyli artmışdır, yeni iş yerlərinin yaradılması nəticəsində bu sahədə böyük irəliləyiş nəzərə çarpır. **Bu irəliləyiş ölkə Prezidentinin 2018-ci il 30 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş Məşğulluq Strategiyasının və “Məşğulluq haqqında” yeni Qanunun qəbul edilməsi, ənənəvi kənd təsərrüfatı və xalq sənəti sahələrinin inkişafına göstərilən qayğı nəticəsində əldə olunmuşdur.** Ötən il 2017-ci ilə nisbətən bu mövzuda müraciətlərin sayı 10 faizədək azalmışdır. Təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq mərkəzləri vasitəsilə 2018-ci ildə 51774 nəfər işlə təmin edilmiş, 2914 nəfər peşə hazırlığı kurslarına cəlb olunmuş, 120 minə yaxın vətəndaşa peşə yönümlü barədə məsləhətlər verilmişdir.

Azərbaycan Prezidenti 2019-cu il yanvarın 29-da keçirilən konfransda məşğulluq məsələləri üzərində xüsusi dayanaraq demişdir: **“Dövlət qurumlarında aparılan struktur islahatları... iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yeri açmalıdır”**.

Ötən il müqayisədə Prezident Administrasiyasına daxil olan müraciətlərin sayının azaldığı mövzulardan biri də kənd təsərrüfatı məsələləridir. Kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, saxlanması və satışına dəstək verilməsi, subsidiyaların ayrılması, aqrolizinq məsələlərinə nəzarətin artırılması bu mövzuda daha az müraciət edilməsinə səbəb olmuşdur. Cənab Prezidentin qeyd etdiyi kimi, strateji sahə olan aqrar sahə həm iqtisadi, həm də sosial sahədir. Əhalinin 47 faizinin kənd yerlərində yaşadığı

nəzərə alınaraq son illərdə bu sahəyə göstərilən diqqət xeyli artırılmış, bununla da əhalinin məşğulluq probleminin həllinə ciddi yardım göstərilmişdir. Görülən tədbirlər nəticəsində Azərbaycan həm öz ərzaq təhlükəsizliyini təmin edir, həm də ixrac potensialını gündən-günə artırır. Bu sahədə innovasiyaların tətbiqi də diqqət mərkəzindədir. Ölkə Prezidenti 2019-cu il yanvarın 24-də Aqrarçılıq Elmi Tədqiqat İnstitutunun açılışında Elektron Kənd Təsərrüfatı Layihəsinin təqdimatını müşbət qiymətləndirərək bir daha qeyd etmişdir ki, **Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var** və hazırda bu sahədə islahatlar uğurla davam etdirilir.

Kənd təsərrüfatının inkişafında əsas amillərdən biri olan **meliorasiya və su təsərrüfatı məsələlərinə** aid müraciətlərin sayının ötən il 6,2 faiz azalması da dövlət başçısının bu sahəyə müstəsna diqqətinin nəticəsidir. Son 15 ildə tikilən və tutumu 470 milyon kubmetr olan Taxtakörpü, Tovuzçay, Şəmkirçay, Göytəpə su anbarlarının, suvarma kanallarının və subarteziyan quyularının istifadəyə verilməsi həm yeni yaradılan aqroparkların, həm də fərdi fermer təsərrüfatlarının su təchizatında olan problemlərin həllinə imkan vermişdir.

2018-ci il 100 illiyini qeyd etdiyimiz Azərbaycan ədliyyəsi üçün də uğurlu il olmuşdur. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illər ədliyyə sisteminin müasirləşdirilməsinə xidmət edən mühüm qərarlar qəbul olunmuş, bir çox nailiyyətlər əldə edilmişdir.

Ədliyyə sahəsində islahatların davamlılığının təmin olunması məqsədilə **dövlət başçısının sərəncamı ilə ötən il təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” müstəsna əhəmiyyətə malikdir.** Mülki Prosessual Məcəllədə və “Məhkəmələr və hakimlər haqqında” Qanunda edilmiş əsaslı dəyişikliklər məhkəmələrə müraciət imkanlarının genişləndirilməsini, məhkəmə icraatının elektron qaydada aparılmasını, vətəndaşların mənafələrinin təmin edilməsi və ədalət mühakiməsinin tezləşdirilməsi məqsədilə məhkəmə prosedurlarının elektronlaşdırılmasını şərtləndirib. Bunlar vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edəcəkdir.

Lakin məhkəmə orqanlarının qəbul etdikləri qərarların icrası barədə müraciətlər hələ də az deyildir. 2018-ci ildə icrası təmin edilən işlərin sayı 450 mindən çox olub, dövlət büdcəsinə 1,1 milyard manatdan çox vəsait ödətdirilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6775 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2913 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, inzibati məsuliyyətə cəlb olunmaya dair məhkəmə qərarından nəticə çıxarmayan 446 şəxs barəsində cinayət işi başlanılıb. Eyni zamanda, 4885-ə yaxın şəxsin



vətəndaş müraciətlərinə örnəkdir

məhdudiyyəti məhkəmə qərarını icra etdiyinə görə götürüldü.

Məhkəmə orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə şəffaflığın artırılması üçün görülmə tədbirlər 2018-ci ildə də davam etdirilmişdir. Bununla belə, ötən il Prezident Administrasiyasına məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı artmışdır. Müraciətlərin sayının artması vətəndaşlarımızın öz problemlərini hüquqi müstəvidə həll etməyə üstünlük verməsi ilə əlaqələndirilməklə olar. Prezident Administrasiyasına Bakı şəhərinin Binəqədi, Xəzər, Qaradağ, Nərimanov, Nizami, Səbail, Suraxanı, Yasamal rayonlarının, həmçinin Sumqayıt, Şirvan, Abşeron, Balakən, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xaçmaz, İmişli, Quba, Masallı, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olmuşdur. Həmçinin apellyasiya, inzibati-icisadi və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyildir.

Hüquq-mühafizə orqanlarının fəaliyyətinə dair müraciətlərin arasında prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər xüsusi yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış prokurorluq orqanlarımızın fəaliyyəti ölkədə qanunların icrasına nəzarət funksiyasının, o cümlədən vətəndaşların hüquqlarının qorunmasına dair qanunvericiliklərin həyata keçirilməsində həmişə mühüm rol oynamışdır. Dövlət başçısının ölkədə ədalətlin bərqərar olması, xüsusilə korruptsiya hallarının kökünü kəsilməsi sahəsində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində bu orqanların fəaliyyəti getdikcə yaxşılaşıb və bu, vətəndaşların müraciətlərində də özünü göstərir.

Ötən il prokurorluq orqanlarında 29 mindən artıq vətəndaş qəbul edilmiş, onların müraciətləri əsasında 6400-dən çox vətəndaşın pozulmuş hüquqları bərpa olunmuş, prokurorluq orqanlarımız digər hüquq mühafizə orqanları ilə birlikdə ölkədə qanun pozuntularına qarşı səmərəli fəaliyyəti davam etdirmişdir. Daxili işlər orqanları ilə keçirilmiş birgə əməliyyatlar nəticəsində əvvəlki illərdə bağlı qalmış 330-dan artıq cinayətin açılması təmin edilmişdir.

Dövlət başçısının güclü siyasi iradəsi ilə ölkəmizdə korruptsiyaya qarşı çox ciddi mübarizə aparılır. Ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bütün sahələrdə şəffaflığın və dürüstlüyün təmin olunması, əsasız tələblərə, sui-istifadə hallarına son qoyulması ilə bağlı qəti tapşırıqlar vermişdir.

Ümumiyyətlə, Azərbaycanda korruptsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər həm respublika əhalisi, həm də beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib. Müxtəlif dövlət orqanlarından, o cümlədən vətəndaşların müraciətləri əsasında təqdim edilən materiallar üzrə görülmə tədbirlər nəticəsində bir çox qanunsuz tikililər və obyektlər sökülmüş, bəzi vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilmişdir.

Prokurorluq orqanlarımız əməkdaşlarına qarşı tələblərlə idən-ilə artırılıb. Ötən il

2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizi ərizə, 30,7 faizi şikayət, 0,3 faizi təklifdir.

İlham ƏLİYEV

31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 6 nəfər orqandan xaric olunmuş, 8 nəfər vəzifədən azad edilmiş, 16 nəfərə töhmət verilmiş, 1 nəfər aşağı vəzifəyə keçirilmişdir.

Eyni zamanda, prokurorluq orqanlarının fəaliyyəti barədə Prezident Administrasiyasına Bakı şəhərinin Xətai, Qaradağ, Nəsimi, Nizami, Səbail, Suraxanı rayonlarından, həmçinin Gəncə, Lənkəran, Sumqayıt, Şəki, Abşeron, Biləsuvar, Cəlilabad, Daşkəsən, Xaçmaz, Kürdəmir, Quba, Laçın, Lerik, Masallı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı az olmamışdır.

2018-ci il Azərbaycanın daxili işlər orqanları üçün də əlamətdar il olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti ilə yaşid olan polis orqanları 100 il boyunca tarixin keçməklə dövrələrində daim ölkəmizdə dövlətçiliyin, ictimai təhlükəsizliyin, vətəndaş hüquq və azadlıqlarının qorunmasına, sabitliyin təmin olunmasına xidmət etmişdir. **Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçərək məhkəmələmizi daxili işlər orqanları bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətini daha da təkmilləşdirmişdir.**

İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun əsas təminatçılarından olan, sabitliyin qorunub saxlanılmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında müstəsna rolunu alan daxili işlər orqanlarının fəaliyyəti nəticəsində bu gün vətəndaşlar tam rahat və əmin-amanlıq şəraitində yaşayırlar. Məhz bu orqanların qətiyyətli sayəsində ölkədə xaos, anarxiya yaratmaq istəyən pozucu qüvvələrin qarşısına güclü siper çəkilmişdir.

Daxili İşlər Nazirliyində vətəndaşların müraciətlərinə baxılması müntəzəm olaraq nəzarətdə saxlanılır. Keçən il nazirliyə daxil olan müraciətlərin 31,8 faizi müsbət, 2,7 faizi qismən həll edilmiş, qalanları barədə isə müvafiq tədbirlər görülmüş, bu işdə nöqsanlara yol verdiklərinə görə 467 polis əməkdaşı intizam qaydasında cəzalandırılmış, o cümlədən 31 nəfər xidmətdən xaric edilmiş, bütövlükdə isə polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayətlər 11 faiz azalmışdır.

Əbas deyil ki, **Azərbaycan ötən il MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi tanınmış**, cinayətlərin, o cümlədən mülikiyyət əleyhinə olan dələduzluqların, xuliqanlıq və digər cinayətlərin açılması yaxşılaşmış, vətəndaşlara dəyən maddi ziyanın ödəndirilməsi faizi artmış, yol-nəqliyyat hadisələrində ölənlərin sayı 3,7 faiz, xəsarət alanların sayı 0,5 faiz azalmış, “Təhlükəsiz vəsait” sisteminin texniki imkanları vasitəsilə 3300-dən çox cinayət işi açılmış,

10 minə yaxın hüquqazidd əməlin qarşısı alınmışdır.

Buna baxmayaraq, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər az deyildir. Bunlar istintaqın aparılması, dələduzluq, bohtan və şantaj, məişət zorakılığı və sair məsələlərlə bağlıdır. Qeyd etməliyik ki, polisin fəaliyyəti ilə bağlı müraciətlərin 27 faizi ayrı-ayrı şəxslərin yol verdiyi dələduzluq faktlarının aşdırılması barədədir. Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan müraciətlərin sayı Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Yasamal rayonlarından, Şirvan, Cəlilabad, Goranboy, Göyçay, Göygöl, İsmayilli, Qazax, Neftçala, Saatlı, Salyan, Siyazan, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan nisbətən çox olmuşdur.

Azərbaycan iqtisadiyyatının qüdrətinin güclü sahibkarlardan asılı olduğunu bildirən cənab Prezident öz çıxışlarında vergi orqanlarımızın vəzifəsinin sahibkarların biznes fəaliyyəti üçün əngəl yaratmaqdan deyil, əksinə onların fəaliyyətini stimullaşdırmaqdan, rahat işləmələrini təmin etməkdən ibarət olduğunu vurğulayıb.

Ötən il vergi sisteminə idarəetmə prinsipləri yenidən təşkil edilib və təkmilləşdirilib, müasir innovativ texnologiyalar tətbiq olunub, şəffaflığın təmin edilməsi, vergidəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi ilə bağlı əhatəli tədbirlər həyata keçirilib. **2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz olub, 2017-ci ilə nisbətən 444 milyon manat və ya 6,4 faiz çox icra edilmiş.**

Vergi uçotunun və mal dövryyəsinin şəffaflaşdırılması bu sahədə vətəndaş müraciətlərinin sayına da öz təsirini göstərmiş, ötən il vergi orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər 2017-ci ilə müqayisədə 11,2 faiz azalmışdır. Bununla belə, bu mövzu üzrə müraciətlərin sayı 2019-cu ildə görülməsi işlərin hələ çox olduğunu göstərir.

Azərbaycanda vergi inzibətçiliğinin təkmilləşdirilməsi, biznes fəaliyyətinin yaxşılaşmasına şərait yaranan islahatların aparılması nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilib. Dünya Bankının hazırladığı biznes mühitinin ölverişliliyi üzrə qiymətləndirməni əks etdirən “Doing Business 2019” hesabatında birbaşa vergi məsələlərinə aid iki indikator üzrə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşaraq, “Biznesə başlama” indikatoru üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, “Vergilərin ödənilməsi” indikatoru üzrə isə 35-ci yerdən 28-ci yerə yüksəlib və həmin göstəricilər üzrə respublikamız MDB məkanında ilk yerlərdən birini tutur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan gömrük siyasəti də iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilib. Dövlət başçısının “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamı idxal-ixrac nəzarət sistemini Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birlikdə həyata keçirməsinə şərait yaradıb. Qarşılıqlı nəzarət sisteminin tətbiqi vergidən yayınmanın qarşısını almaqla yanaşı, sahibkarlıq subyektlərində yüksək vergi mədəniyyətinin və könüllü rəyət sisteminin formalaşdırılması istiqamətində görülməli tədbirlərdən biri olacaqdır.

2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında və bütövlükdə gəlirlər hissəsinin formalaşmasında xüsusi rolu olan **Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244 milyon manat çox vəsait daxil olub. Bu, 2017-ci ilə müqayisədə 825 milyon manat və ya 31,6 faiz çoxdur.**

Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2019-cu il yanvarın 11-də keçirilən iclasında bütün sahələrdə, o cümlədən vergi və gömrük sahəsində şəffaflığın daha da artırılmasını tələb edərək demişdir: **“Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, – artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, – eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq... Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır... Ona görə bu il islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaqdır”.**

İslahatlar nəticəsində artıq ixracın tamamilə elektron idarəetmə sistemi vasitəsilə həyata keçirilməsi təmin edilmiş, idxal-ixrac, tranzit əməliyyatlarına sərf edilən vaxt azalmış, sərhəd-buraxılış məntəqələrində əməliyyat və prosedurlar daha da sürətləndirilmişdir. Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ölkəmizə səfərlərində Azərbaycanda gömrük sahəsində aparılan addımları təqdirəlayiq hesab etmiş, ölkəmizdə bu yöndə görülmə işlərin digər dövlətlər üçün də faydalı olacağını və Azərbaycan təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd etmişdir.

Gömrük sahəsində aparılan islahatlar və sağlamlaşdırma prosesinin nəticələri vətəndaş müraciətlərində də əksini tapmışdır. Bu mövzu üzrə şikayətlər faiz etibarilə azalmışdır. Buna baxmayaraq, 2018-ci ildə bəzi gömrük-keçid məntəqələrinin fəaliyyəti barədə şikayətlər daxil olmuşdur. Gömrük sahəsində aparılan islahatlar, innovasiya layihələrinin həyata keçirilməsi 2019-cu ildə vətəndaş məmnunluğunun təmin edilməsinə və bu qəbildən olan müraciətlərin azalmasına xidmət edəcəkdir.

Bir daha vurğulamalıyıq ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin hər biri diqqətlə baxılıb araşdırılıb, lazımi tədbirlər görülür, əsaslı müraciətlər həll edilir və nəticədə vətəndaşlara cavab verilir.

Təhlil və nəzarət bir-birini tamamlayanda

Vətəndaşların müraciətlərinə baxılmasını yaxşılaşdırmaq, müraciətlərdə qaldırılan məsələlərin həllini təmin etmək üçün onların təhlili çox vacib məsələlərdən biridir. Müraciətlərin dinamikası, onların növ və xarakter etibarilə tərkibi müntəzəm təhlil edilərək respublikada vətəndaş müraciətlərinə necə baxılması barədə dolğun təsəvvür əldə olunur və bu işi daha da yaxşılaşdırmaq üçün lazımi tədbirlər görülür.

nəfərinə töhmət və ya şiddətli töhmət verilmiş, 79 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülmüş, 632 nəfərə xəbərdarlıq edilmişdir.

Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülmüşdür. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilmiş, 13 nəfərin əmək müqaviləsinə xitam verilmiş, həmçinin 270 nəfərə xəbərdarlıq edilmişdir.

Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər.

İlham ƏLİYEV

Qeyd etmək lazımdır ki, vətəndaş müraciətlərinin təhlili təkcə statistik rəqəmlərdən ibarət deyildir. Təhlil prosesində müraciətlərin coğrafi bölgüsü, şəhərlər və rayonlar üzrə dinamikası öyrənilməklə bərabər, həm də onların dövlət orqanlarında necə araşdırıldığı, hansı tədbirlər görüldüyü, onların yaranma səbəbləri öyrənilir, müraciətlərdə qaldırılan problemlərin həlli və gələcəkdə təkrarlanmaması üçün hansı qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi müəyyən edilir.

Bu məqsədlə il ərzində istər mərkəzi, istərsə də yerli icra hakimiyyəti orqanlarında **vətəndaş müraciətlərinə baxılma vəziyyəti müxtəlif formalarda, o cümlədən kameral nəzarət qaydasında daim diqqətdə saxlanılmış**, müraciətlərə baxılması işinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun qurulmasını təmin etmək məqsədilə dövlət orqanlarına zəruri tövsiyə və tapşırıqlar verilmiş, onların yerinə yetirilməsi vəziyyəti öyrənilmişdir.

Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə 2018-ci ildə bu və ya digər şəhər və rayonlardan daxil olan müraciətlərdə qaldırılan məsələlərin qısa icmalı hazırlanaraq



müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərilmiş, həmin qurumların şura iclaslarında və müşavirələrində geniş müzakirə edilmişdir. Alınmış məlumatlardan görürük ki, əksər şəhər və rayonlarda, o cümlədən Şəki, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Bərdə, Biləsuvar, Göyçay, Masallı, Şabran, Şəmkir, Yardımlı və Zərdabda icmalarda göstərilən nöqsan və çatışmazlıqlar aradan qaldırılmış, analoji nöqsanların bir daha təkrarlanmaması üçün müvafiq tədbirlər görülmüşdür.

Ümumilikdə, icmalarda qaldırılan məsələlərin 41 faizi öz həllini tapmış, 20 faizi üzrə izahat verilmiş, 14 faizinin əsasız olduğu müəyyən edilmiş, 25 faizi isə icra olunmuşdur.

Ümumilikdə, icmalarda qaldırılan məsələlərin 41 faizi öz həllini tapmış, 20 faizi üzrə izahat verilmiş, 14 faizinin əsasız olduğu müəyyən edilmiş, 25 faizi isə icra olunmuşdur.

2018-ci il ərzində mərkəzi icra hakimiyyəti orqanlarımızın 315 kolleksiya iclasında, yerli icra hakimiyyəti orqanlarımızın isə 379 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2693 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunmuşdur. Bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərinin vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülmüşdür. **Bələ ki, 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarımızın vəzifəli şəxslərindən 860**

larından daxil olmuşdur. **Yerli icra hakimiyyəti orqanlarımızda isə** bilavasitə vətəndaşlardan və yuxarı dövlət orqanlarından daxil olmuş müraciətlərinin nisbəti 51,6 faiz və 48,4 faiz təşkil etmişdir.

Təhlillər göstərir ki, bəzi şəhər və rayonlardan artıq vətəndaşlar yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanları ilə müqayisədə yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Bakı şəhərinin bəzi rayonları, Mingəçevir, Naftalan, Yevlax, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qəbələ, Qobustan, Laçın, Neftçala, Samux, Siyazan, Şamaxı, Yardımlı, digər şəhər və rayonların hakimiyyətlərində bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən **daha az** olmuşdur.

Bu cür hallara mərkəzi icra hakimiyyəti orqanlarında da rast gəlmək olar. Bələ ki, bəzi mərkəzi icra hakimiyyəti orqanlarımızın və digər qurumların fəaliyyət istiqamətində məsələlərlə bağlı bilavasitə onların özlərindən daha çox yuxarı orqanlara müraciət edilmişdir. Buna misal olaraq, İcbari Tibbi Sığorta və Dövlət Turizm agentliklərinin, Milli Arxiv İdarəsini, Maliyyə Bazarlarına Nəzarət və Auditorlar palatalarını, Ali Attestasiya Komissiyasını, İptekə və Kredit Zəmanət Fondunu, Dövlət Sığorta Kommersiya Şirkətini, “Azneftkimyayaz” və “Aqrarkredit” şəhmdar cəmiyyətlərini, Sumqayıt və Gəncə apellyasiya məhkəmələrini göstərmək olar.

Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək.

İlham ƏLİYEV

(əvvəli 5-ci səhifədə)

Ümumilikdə, ötən il ərzində dövlət hakimiyyəti orqanlarına daxil olmuş vətəndaş müraciətlərinin 85 faizinə mərkəzi, 15 faizinə isə yerli icra hakimiyyəti orqanlarında baxılmışdır. Bu müraciətlərin növ etibarilə təhlili göstərir ki, onların 72,3 faizi ərizə, 27,2 faizi şikayət, 0,5 faizi isə təkliflərdən ibarətdir.

Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 32,3 faizi müsbət həll olunmuş, 3,1 faizi qismən təmin edilmiş, 10 faizi əsassız sayılmış, 36,6 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilmişdir. Müraciətlərin 12,7 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş, 5,3 faizi icradadır.

Yerli icra hakimiyyətlərində müraciətlərin 32 faizi müsbət həll olunmuş, 2,8 faizi qismən təmin edilmiş, 4 faizi əsassız sayılmış, 49,2 faizi barədə müvafiq izahat verilmişdir. Müraciətlərin 8,6 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş və 3,4 faizi icradadır.

Vətəndaş müraciətlərinin bilavasitə tematik təhlilinə nəzər saldıqda görürük ki, vətəndaşlar dövlət orqanlarına ən müxtəlif mövzularda müraciətlər ünvanlamışlar. Bəzi hallarda mövcud dövlət xidmətlərinin təcridən yeni formada, daha müasir tərzdə göstərilməsi, yaxud innovativ yanaşmaya əsaslanan, təmassız, onlayn rejimdə yeni xidmətlərin təqdim olunması mahiyyətə müraciətlərin yeni formalarının yaranmasına, nəticə etibarilə müraciətlərin sayının çox olmasına gətirib çıxarır.

Misal üçün, əlillik dərəcələrinin təyin edilməsi və tibbi-sosial ekspert komissiyalarının fəaliyyəti mövzusunda müraciətlərin sayı 2018-ci ildə əvvəlki ilə müqayisədə xeyli artmışdır. Ötən il Prezident Administrasiyasına bu mövzuda 2017-ci ilə nisbətən 52 faiz çox müraciət daxil olmuşdur. Artımın səbəbi araşdırıldıqda aydın olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan struktur dəyişikliklərindən sonra əlillik təyinatına bilavasitə məsul olan bu nazirlikdə və Səhiyyə Nazirliyində yaranmış işçi qruplar tərəfindən 2018-ci il ərzində verilən əlillik təyinatları təhlil edilmiş və ilin əvvəlindən təyin olunmuş əlillik dərəcələrinin əsaslılığı araşdırılmışdır. Araşdırmanın nəticələrinə əsasən, 1000-dən artıq təyinat ləğv olunmuş, həmin şəxslərə aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlərin aparılması dayandırılmış, ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası istiqamətində tədbirlərə başlanılmışdır. Təbii ki, bu cür tədbirlər öz növbəsində

Şikayətlərin bir səbəbi də biganəlikdir

Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə öyrənilməsi onların daha ətraflı təhlilinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər qurumlarda mövcud olan problemlər barədə dəqiq və düzgün məlumat əldə etməyə, həmin qurumların üzərində düşən vəzifələri necə yerinə yetirdiyini təhlil etməyə, müvafiq nəticələr çıxarmağa imkan verir. Bu baxımdan daxil olan şikayətlərin ətraflı təhlili hər bir şəhər və rayon, hər bir sahə üzrə araşdırılır. Şikayətlərin təhlili göstərir ki, bunlar əsasən biganəliyin, sürümdürməçiliyin nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldıqda, onlar, təbii ki, yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına müraciət etməli olurlar.

Ümumiyyətlə, 2017-ci ildə müqayisədə 2018-ci ildə şikayətlərin sayı faiz etibarilə azalmışdır. Bununla belə araşdırma göstərir ki, hüquq mühafizə orqanlarının və məhkəmələrin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyəti, müalicə və dərmanlarla təminat, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, şəhərsalma, çoxmərtəbəli binaların və kommersiya-istehsalat obyektlərinin tikintisi, söküntüsü və kompensasiyaların verilməsi, sigorta, aqrolizinq, yaşayış binalarının təmiri, qaz sayğaclarının quraşdırılması məsələləri üzrə şikayətlər üstünlük təşkil etmişdir. Bu da həmin məsələlərin vətəndaşlar üçün çox aktual olmasından, bəzi hallarda isə onların əsassız şikayətlər etməsindən, yaxud öz hüquqlarını kifayət qədər dərindən bilməməsindən, hər vasitə ilə özünün haqlı olduğunu sübut etmək istəyindən irəli gəlir.

Şəhər, rayon İHB aparatlarının fəaliyyəti, yerli hakimiyyət orqanlarında vətəndaşların qəbulu və müraciətlərə baxılması, fərdi evlərin tikintisi, kənd təsərrüfatı üçün torpaq sahələrinin ayrılması, subsidiyaların verilməsi, məhsulların emalı, saxlanması və satışı, meliorasiya və su təsərrüfatı, orta təhsil, diplomların verilməsi və tanınması, bank əməliyyatları, kreditlərin verilməsi, rabitə və informasiya texnologiyaları, sosial yardım və müavinətlər, əmək mübahisələri, işdən

TSEK-lərlə bağlı vətəndaş müraciətlərinin sayının artmasında müəyyən rol oynamışdır.

Əlillik təyinatı və ya əlillik təyinatından imtina zamanı vəzifə öhdəliklərinin icrasında yol verdikləri nöqsanlara görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin TSEK sədrilərindən 8-i işdən azad olunmuş, 2-sinə isə töhmət verilmişdir.

Prezident İlham Əliyevin “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2006-cı il 26 oktyabr tarixli Fərmanının tələblərinə uyğun olaraq, dövlət hakimiyyəti orqanlarında icra intizamına riayət olunması işi daim diqqət mərkəzində saxlanılmışdır.

Prezident Administrasiyasına daxil olan müraciətlərə baxılmasında nəzarət işinin təşkili həmişə vacib məqamlardan biri olmuşdur və bu gün də mühüm məsələ olaraq qalır. Çünki məhz nəzarət qaydasında dövlət orqanlarından alınmış cavabların müqayisəli təhlili müraciətlərdə qaldırılan problemlərin əsl səbəblərini müəyyən etməyə və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan verir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli fərmanları ilə təsdiq edilmiş kargüzarlığın aparılması və bu işə nəzarətin həyata keçirilməsi qaydalarına riayət olunması xüsusi əhəmiyyət daşıyır.

Dövlət başçısı nəzarət işinə daim xüsusi diqqət yetirir və öz çıxışlarında bunu müntəzəm vurğulayır: “...ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir”.

Bütövlükdə, müraciətlərdə qaldırılan məsələlərin öz həllini tapmasında onlara nəzarət qaydasında baxılmasının böyük rol oynamışdır. Prezident Administrasiyasında nəzarətə götürülmüş vətəndaş müraciətlərinin statistik təhlili göstərir ki, 2018-ci ildə belə müraciətlərin 31,3 faizi müsbət həll olunmuş, 14,6 faizi qismən təmin edilmiş, 35,9 faizi ilə bağlı müvafiq izahat verilmiş, 12,7 faizi əsassız hesab edilmiş, 1,3 faizinin icrası dövlət proqramlarında nəzərdə tutulmuş, 4,2 faizi isə icradadır.

Göründüyü kimi, təhlil və nəzarət işini bir-birindən ayrı təşəvvür etmək çətindir. Belə olduqda dövlət orqanına müraciət ünvanlayan, ona ümid bağlayan hər bir vətəndaş hiss edir ki, dövlət daim ona dayaq duracaq, onun qanunı tələbini təmin edəcəkdir.

çıxarılma, əməkhaqqı, işlə təmin olunma, qaz, istilik, enerji təchizatı, təhlükəsizlik və ictimai əsəyişin qorunması, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər üzrə şikayətlərin sayı azalmışdır.

2017-ci ilə müqayisədə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabuncu rayonlarından, Mingəçevir, Neftali, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan artmışdır. Bununla yanaşı, Bakı şəhərinin Qaradag, Nərimanov, Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarından, Naxçıvan Muxtar Respublikasının rayonlarından, Sumqayıt, Abşeron, Balakən, Biləsuvar, Daşkəsən, Göygöl, Xaçmaz, Xocalı, Qubadlı, Lerik, Saatlı, Sabirabad, Samux, Siyazan, Tərtər, Tovuz, Ucar, Zərdab, digər şəhər və rayonlardan şikayətlərin sayı azalmışdır.

Şəhər, rayon icra hakimiyyətlərinin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyətinə dair müraciətlər həmişə böyük əhəmiyyət daşıyır və onların təhlili vətəndaşların öz yerli hakimiyyət orqanları ilə münasibətini əks etdirir. Bu mövzuda daha çox şikayət Bakı şəhərinin bəzi rayonlarından, həmçinin Lənkəran, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Xızı, Kəlbəcər, Qazax, Qobustan, Laçın, Lerik, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyazan, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daxil olmuşdur.

Ötən il bəzi bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilmiş, həmin faktlar əsasında hüquq mühafizə orqanları tərəfindən cinayət işləri açılmış, görülmüş tədbirlər nəticəsində 5921 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmış, bələdiyyə mülkiyyətinə vurulan ziyanın ödənilməsi təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il yanvarın 29-da Qanunların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda demişdir: “Yerli icra orqanları vətəndaşlara daim diqqət və



Prezident İlham Əliyevin münasibəti bütün məmurlara

qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdır ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdır ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları – Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli icra orqanları diqqətli olmalıdır, problemləri həll etməlidirlər”.

2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlar 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalarla, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən şikayət etmişlər. Bunlardan “Hermes-S”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Elite City”, “N Turan”, “Pearl Construction”, “TFM Smart Project”, “Fədək”, “Sizin mənzil”, “NV Construction”, “Dönüş-1”, “MVVL Verus Praedium”, “Azadlıq Residence”, “Pi-

Vətəndaşa əsaslı və konkret cavab verilərsə...

Vətəndaşların müraciətlərinin təhlili, onların yaranma səbəblərinin öyrənilməsi bir danılmaz həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərkən müxtəlif idarələrin qapısını döyməz. Unutmamalıyıq ki, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması hər bir dövlət qurumunun ən mühüm vəzifələrindən biridir. Lakin vətəndaşlara əsaslı cavab verilməyəndə onlar öz problemlərini həll etmək üçün aidiyyəti qurumlara növbəti müraciət göndərir ki, bu da təkrar və çoxsaylı müraciətlərin yaranmasına səbəb olur. Təkrar müraciətlər Bakı şəhəri rayonlarının, Gəncə, Mingəçevir, Şəki, Ağcabədi, Ağsu, Astara, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Laçın, Neftçala, Salyan, Samux, Siyazan, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Zəngilan, digər şəhər və rayonların payına düşür.

Araşdırmalar göstərir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına edilən təkrar müraciətlərin bir qismi laqeydliyin, biganə münasibətin nəticəsidir, xeyli hissəsi də subyektiv səbəblərdən yaranır. Bəzi vətəndaşlar haqsız olsalar da, hər il çoxsaylı müraciətlər göndərməklə öz əsassız iddialarının həyata keçirilməsində ısrar edir, hüquqlarından sui-istifadə etməyə çalışırlar. Yazdıqları müraciətlərlə bağlı onlara dəfələrlə əsaslandırılmış cavab verilərsə də, yazmaqda davam edir və hər dəfə yeni mövzular tapırlar.

Abşerondan Sakit Xankişiyev, Ağcabədidən Elçin Cəlilov, Ağdamdan Şakir Məhərrəmov və Vidadi Sadiqov, Bərdədən Zahid Mikayılov, Beyləqandan Gürşad Ramazanov və Vüqar Əliyev, Biləsuvarın Eldar Hüseynov və Elvin Quluzadə, Binqədidən Həmid Axundov, Zərbani Ağayeva, Cəlilabaddan Emil Bayramov, Sadıq Yarıyev, Göyçaydan Təşəkkür Şirinov, İmişlidən Nəhidə Şirinova, Laçından Xanlar Tarverdiyev,

lot-1”, “FVS İnşaat”, “Rahatlığın məkanı”, “Poleks”, “Park Bayıl”, “İnşaat Konstruksiya”, “Draft Construction”, “Qlobal-SF”, “Malibo”, “Avrasiya Construction”, “İnkişaf-S”, “SKY Residence”, “Xəmsə İnşaat”, “Buta Group”, “Cavid 2016”, “Rahat Həyat”, “Qismət-M Construction”, “Archico” MMC-lər, “Sabah Residence”, “Best Construction”, “Regal Residence”, “Orbita”, “Merkuri”, “Pilot İnşaat A”, “Yeni ev-19”, “Məkan”, “EDİF”, “Mahal”, “Teymuroğlu”, “Olympus Park”, “Bəhrə”, “İqtisadçı-2005” və digər MTK-lar barədə şikayətlər daha çox olmuşdur.

Yeni zamanda, vətəndaşlar “Bely lebed”, “Rahatlığın məkanı”, “Burhan”, “Altes Park”, “AAAF” yaşayış komplekslərində idarəetmədə illərdən bəri mövcud olan problemlərin həll olunmadığından şikayət etmişlər.

İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək və şikayətlərin sayı getdikcə azalacaqdır.

Lənkərandan Nazim Məmmədov, Masallıdan Nərgiz Əmirova, Naftalardan Ruqiyə Qarayeva, Nərimanovdan Kamran Rəcəbov, Rəşad Səlimli, Üliyevə Baxşiyeva, Nəsimidən Fatma Piriyeva, Nizamidən Veronika Rıfıllayeva, Saatlıdan Qismət Səmədov, Sabuncudan Olqa və Aleksandra Smolyaninova, Gülsəfa Musayeva, Bahar Əhmədova, Suraxıdan Rəşid Rzaev, Ağtın Əmiraslanova, Xətəidən Svetlana Quliyeva, Yasamaldan Şövkə Həsənova, Yelena Yusupova, Sevil Səforova, Zərdabdan Mehman Məmmədov, digər şəhər və rayonlardan başqaqları ilboyu müxtəlif mövzularda çoxsaylı müraciətlər göndərmişlər.

“Vətəndaşların müraciətləri haqqında” Qanunun əsas maddələrindən biri də bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən 16-cı maddədir və həmin maddədə konkret olaraq göstərilir ki, qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalər və Cinayət məəcəllərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin məəcəllərin müvafiq maddələri bu məsuliyyətin nədən ibarət olduğunu əks etdirir.

Burada “Vətəndaşların müraciətləri haqqında” Qanunun “Müraciətin baxılmamış saxlanması” maddəsinə bir daha nəzər salmaq yerinə düşər. Həmin maddədə həm vətəndaşları, həm də müraciətə baxan subyektləri daim narahat edən bir məsələ konkretləşdirilib. Müəyyən olunur ki, vətəndaşın təkrar müraciətlərinə 1 il ərzində 3 dəfə məhiyyət üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, müraciət baxılmamış saxlanılır. Lakin bu barədə yazılı müraciət edənə 5 iş günündən gec olmayaraq, şifahi müraciət edənə isə dərhal məlumat verilməlidir. Müraciətlərə baxan vəzifəli şəxslər Qanunun verdiyi bu imkanları sui-istifadə etməməlidirlər. Əsaslandırılmış cavab ümumi, başdansaovdu sözlərdən ibarət olmamalı, hüquqi cəhətdən qanunlara tam uyğun hazırlanmalı, haqlı olub-olmaması vətəndaşa sübut edilməlidir.

Mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir.

İlham ƏLİYEV

Qəbul dövlətin vətəndaşa canlı ünsiyyət vasitəsidir

Prezident İlham Əliyevin dövlət orqanları rəhbərlərinin qarşısında qoyduğu əsas vəzifələrdən biri də vətəndaşların yerlərdə qəbul olunması və onların müraciətlərinin yerində həll edilməsi istiqamətində tədbir görülməsidir. Bəzi hallarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və digər dövlət qurumlarında vətəndaşların müraciətləri öz həllini tapmadığına görə onlar yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına üz tuturlar.

Bu müraciətlərin təhlilindən aydın olur ki, vətəndaşları daha çox narahat edən məsələlərdən biri bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, habelə digər qurumlarda qarşılaşdıqları bürokratik əngəllər, onların problemlərinə laqeyd yanaşılması, müraciətlərinə cavab verilməməsi hallarıdır.

Prezident Administrasiyasının Qəbul otağına il ərzində 15 minədək vətəndaş müraciət etmişdir. Təsdiq olunmuş cədvəllə uyğun olaraq keçirilən qəbullarda hər bir vətəndaş diqqətlə dinlənmiş, Administrasiyanın müvafiq struktur bölmələri onların qanuni tələblərinin yerinə yetirilməsi üçün lazımi tədbirlər görmüşlər.

2018-ci ildə “President.az” sayının “Qəbula yazılmaq” bölməsi vasitəsilə Qəbul otağının kompüter bazasına daxil olmuş 2 minə yaxın müraciətin müəllifinə izahat verilmis, bir çoxu isə müvafiq qaydada qeydiyyatla alınaraq qəbulda iştirak etmişdir.

Qəbul otağına ən çox Bakı şəhərinin rayonlarının, Mingəçevir, Yevlax şəhərlərinin, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Laçın, Lerik, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zəngilan, digər şəhər və rayonların sakinləri müraciət etmişlər.

Vətəndaşlar Qəbul otağına daha çox sosial müdafiə, işlə təmin olunma, əmək mübahisələri, hüquq mühafizə və

məhkəmə orqanlarının, şəhər, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyəti, xaricdə müalicə və dərman təminatına kömək göstərilməsi, təhsil haqqını ödəməkdən azad olunma, xaricdə alınmış diplomların tanınması və sair məsələlər barədə müraciət etmişlər.

Ötən il ərzində respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 828 mindən çox vətəndaş qəbul edilmişdir. Onların 56,7 faizi mərkəzi, 43,3 faizi yerli icra hakimiyyəti orqanlarında qəbul olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2013-cü ildən başlayaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların bölgələrdə mütəmadi qəbullarını keçirirlər.

2018-ci ildə respublikanın müxtəlif bölgələrində keçirilən qəbullarda əmək və əhalinin sosial müdafiəsi naziri – 565, kənd təsərrüfatı naziri – 487, təhsil naziri – 314, daxili işlər naziri – 303, ekologiya və təbii sərvətlər naziri – 302, mədəniyyət naziri – 236, adliyyə naziri – 226, gənclər və idman naziri – 182, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – 172, səhiyyə naziri – 140, iqtisadiyyat naziri – 126, fəvqəladə hallar naziri – 114, vergilər naziri – 30, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – 747, Dövlət Gömrük Komitəsinin sədri – 260, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – 228, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – 227, Aila, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – 99, Baş prokuror – 296, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – 245, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri – 111 vətəndaş qəbul etmişdir.



Bizim yolumuz inkişaf yoludur... Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək.

İlham ƏLİYEV

Bütövlükdə 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 62 şəhər və rayonda keçirdikləri qəbullarda iştirak etmiş 5410 vətəndaş 5201 müraciət təqdim etmişdir. Qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 39,8 faizi müsbət həll olunmuş, 42,9 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilmiş, digərləri icradə saxlanılmış və ya aidiyyəti üzrə dövlət orqanlarına istiqamətləndirilmiş, bir qismi isə əsassız sayılmışdır.

Araşdırmalar göstərir ki, bəzi qurumlarda vətəndaşların qəbulu daha səmərəli təşkil olunmuş, onların qəbul cədvəlləri digərlərinə nisbətən daha yaxşı tərtib edilmişdir. Həmin cədvəllərdə qəbul vaxtı məhdudlaşdırılmamış, həftənin bütün iş günlərində vətəndaşların qəbulu təşkil edilmiş, qəbulun yeri və qəbula yazılma qaydaları haqqında KİV vasitəsilə məlumat verilmiş, məlumatlarda qəbulun təşkilini həyata keçirən səlahiyyətli şəxslərin əlaqə nömrələri əks olunmuş və qəbul otaqlarında müvafiq şərait yaradılmışdır. Bundan İqtisadiyyat, Maliyyə, Fövqəladə

Biləsuvar, Cəlilabad, Daşkəsən, Xocavənd, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Sabirabad, Samux, Siyazan, Yardımlı, Zaqatala, digər şəhər və rayon icra hakimiyyətlərini və başqa qurumları göstərmək olar.

Bununla yanaşı, bəzi dövlət qurumlarında yuxarıda göstərilən tələblərə tam əməl olunmur, qəbulun təşkilində müəyyən nöqsanlara yol verilir. Buna misal olaraq, Xarici İşlər, Energetika nazirlikləri, “Bakı Metropoliteni” QSC, Milli Arxiv, “İçərişəhər” Tarix-Memarlıq Qoruyucu idarələri, Bakı və Şirvan Apellyasiya Məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar Palatası, Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətləri və başqa qurumlar göstərilə bilər.

Dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütləqdi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilir. Məsələn,



vətəndaş müraciətlərinə örnekdir

Hallar, Mədəniyyət, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Naftalan, Şirvan, Balakən,

Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar.

Elektron sənəd dövriyyəsi müasir idarəetmə sisteminə açılan qapıdır

Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikamızın qeyri-neft sektorunun inkişafına verdiyi önəm, elektron xidmətlərin daha da genişləndirilməsi və keyfiyyətinin artırılması məsələsini daim nəzərdə saxlaması, innovasiyaların tətbiqi sahəsində həyata keçirilən iri layihələrə kifayət qədər maliyyə vəsaiti ayırması öz bəhrəsini verməkdədir.

Prezident İlham Əliyev müasir dünyanın və zamanın nəbzini tutmağı bacaran uzaqgörən siyasətçi və dövlət xadimi kimi gələcək inkişafımızın əsas istiqamətlərindən bəhs edərkən deyir: **“Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir... İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz”.**

2018-ci il rəqəmsal idarəçiliyin arteriyası olan elektron sənəd dövriyyəsinin inkişafı sahəsində də önəmli qərarların qəbul edilməsi ilə yadda qalmışdır. Onlardan biri **“Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli Fərmanıdır.** Bu Fərmanın əsas məqsədi rəqəmsal hökumətə keçid çərçivəsində dövlət orqanlarında daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsidir. Fərmana əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin 2020-ci il dekabrın 31-dək elektron sənəd dövriyyəsi altsisteminə qoşulması ilə vahid şəbəkə yaradılacaq, sənədlərin daha operativ çatdırılması, icra olunması və bu proseslərə nəzarət mexanizminin təkmilləşdirilməsi təmin ediləcəkdir.

Ölkə başçısının imzaladığı digər bir mühüm normativ hüquqi akt “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, integrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli Fərmanıdır. Bu Fərmanın qəbul edilməsi yuxarıda qeyd olunan proseslərin mərkəzləşdirilməsinə, vahid prinsip və tələblər əsasında formalaşdırılıb aparılmasına və dövlət strukturları arasında integrasiyanın asanlaşdırılmasına xidmət edəcəkdir.

Ötən il İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminin təkmilləşdirilməsi ilə əlaqədar sistem iştirakçılarından daxil olan təkliflər təhlil olunmuş,

ümumiləşdirilmiş və nəticədə sistemə bir sıra yeni funksiyalar daxil edilmiş, sistemin imkanları daha da genişləndirilmişdir. Əminliklə deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyevin bu təşəbbüsü uğurla həyata keçirilib və həm operativlik, həm də qənaət prinsipi baxımından dövlət idarəçiliyi sistemində böyük fayda verir.

Cənab Prezidentin təşəbbüsü ilə yaradılan digər bir irimiqəyş layihə olan “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi”də uğurla fəaliyyət göstərir, orada yerləşdirilən məlumatlar mütləqdi öyrənilir və sistemin administratoru kimi göbəmiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.

2018-ci il ərzində bu sistemə respublikanın yerli icra hakimiyyəti orqanları tərəfindən 120 mindən artıq müraciət daxil edilmişdir. Şəbə tərəfindən aparılmış təhlil göstərir ki, məlumatlar ildən-ilə daha dəqiq, dolğun və ətraflı doldurulur, istifadəçilərin sistemlə işləmə peşəkərliliyi və məsuliyyəti artır. Bakı şəhəri və onun Binəqədi, Qaradağ, Nərimanov, Nizami, Pirallahı, Səbail, Suraxanı və Yasamal rayonlarında, Gəncə, Lənkəran, Naftalan, Sumqayıt və Ağdam, Ağsu, Biləsuvar, Göyçay, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qobustan, Şəmkir, digər şəhər və rayonlarda bu sahədə fəallıq nəzərə çatır və inanırıq ki, respublikanın digər bölgələrində də bu işlər sürətləndiriləcəkdir.

Dövlət orqanlarında, idarə və təşkilatlarda sənədləşmə işinin, o cümlədən yazışmaların və vətəndaş müraciətlərinin müasir informasiya vasitələrinin köməyi ilə qəbulu və göndərilməsi getdikcə daha geniş vüsət alır. “Qaynar xətt”, “Çağrı mərkəzi”, “Şikayət və təkliflər”, səyyar poçt qutuları, bütün dövlət orqanlarının rəsmi saytlarında yerləşdirilən “Müraciət etmək” xanaları və elektron poçt vasitəsilə müraciətlərin göndərilməsi getdikcə artır. 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına və digər qurumlara daxil olan elektron məktubların sayı əvvəlki ilə nisbətən 7,9 faiz artmışdır. Bu barədə danışırkən daha operativ müraciət etmək üçün istifadə olunan çağrı mərkəzlərinin xüsusi qeyd etməliyi. Çağrı mərkəzləri və ya “Qaynar xətt” vasitəsilə daxil olan şifahi müraciətlərin sayı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 160, Təhsil Nazirliyində 85, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 43, Səhiyyə Nazirliyində 33, İqtisadiyyat Nazirliyində 20, Kənd Təsərrüfatı Nazirliyində 11, Dövlət Gömrük Komitəsində 30, Əmlak Məsələləri Dövlət Komitəsində 13, Dövlət Miqrasiya Xidmətində 103 mindən çox olmuşdur.

Yaradılan tarix yaşadılmalıdır

Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”. Ulu Öndərin bu müdrik sözlərini unutmağa heç birimizin salnaməsi olan sənədlərin qorunması və gələcək nəsillərə çatdırılması hər bir Azərbaycan vətəndaşının, o cümlədən dövlət məmurlarının şərəfi işidir. **Bu gün dünyanın müxtəlif ölkələrindəki muzey və arxivlərdə xalqımızın tarixinə dair saxlanılan çoxlu qiymətli sənədlərin və nadir əlyazmaların tapılıb ölkəmizə gətirilməsi üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə görülən işlər dediklərimizə əyani sübutdur.**

Hazırda arxiv məlumatlarının müasir texnologiyalardan istifadə olunmaqla mərkəzləşdirilməsi və bu işin dövlət orqanlarında tətbiq olunan elektron sənəd dövriyyəsi sisteminin köməyi ilə həyata keçirilməsindən ötrü tədbirlər görülür.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşləri üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” ölkə Prezidentinin Sərəncamına əsasən şəhər və rayon icra hakimiyyəti başçıları aparatlarında keyli yaxşılaşmasına kömək etmişdir. Hazırda bütün şəhər və rayon İHB aparatlarında həmin sərəncama uyğun olaraq yerlərdə yaradılmış sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyaları daimi fəaliyyət göstərir.

Şəhər və rayon icra hakimiyyəti aparatlarının sənədlərinin dövlət mühafizəsi işinin öyrənilməsindən belə məlum olur ki, 2018-ci il yanvarın 1-dək şəhər və rayon İHB-lərinin böyük əksəriyyəti müvafiq qaydalara uyğun olaraq 2012-2013-cü illərə aid sənədləri dövlət arxivlərinə

təhvil vermişlər.

Təhlillər göstərir ki, arxiv işi əksər şəhər və rayonda yaxşı təşkil olunmuşdur. Buna misal olaraq, Bakı şəhərinin Binəqədi, Xəzər, Nizami, Sabunçu, Suraxanı və Yasamal rayonlarını, Naxçıvan Muxtar Respublikasını, Gəncə, Lənkəran, Mingəçevir, Şəki və Şirvan şəhərlərini, habelə Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göygöl, Hacıqabul, Xocavənd, İmişli, İsmayıllı, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Laçın, Lerik, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyazan, Şabran, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Zaqatala, Zəngilan, digər şəhər və rayonları göstərmək olar.

Bəzi rayon icra hakimiyyətləri 2012-2013-cü illərə aid sənədləri təhvil versələr də, təqdim etdikləri hesabatlarda mövcud vəziyyəti aydın əks etdirmirlər. Bakı şəhərinin bəzi rayonlarının, Naftalan və Yevlax şəhərləri, həmçinin Bərdə, Füzuli, Göyçay, Xızı, Kəlbəcər, Kürdəmir, Samux, digər şəhər və rayon icra hakimiyyətlərində bu işin icrasına nəzarət artırılmalıdır.

2018-ci il ərzində arxiv məsələləri ilə bağlı Prezident Administrasiyasına onlarla vətəndaş müraciəti daxil olmuşdur. Vətəndaşların Prezident Administrasiyasına müraciət etməsinin əsas səbəbi lazımi arxiv sənədlərini əldə etməkdə üzləşdikləri çətinliklərdir. Yerlərdə daimi mühafizə olunan arxiv fondlarından düzgün istifadəyə laqeyd yanaşılması, struktur dəyişikliyi və ya özəlləşdirmə nəticəsində ləğv olunmuş idarə və təşkilatların sənədlərinin dövlət arxivinə verilməməsi və sair səbəblərə görə vətəndaşların dövlət arxivlərinə müraciətləri bəzən nəticəsiz qalır.

Bələ halların olmaması, görülən bugünkü əzəmətli işlərin güzgüsü olan sənədlərin qorunması, bir sözlə, yaradılan tarixin yaşadılması üçün arxiv işinə diqqət daim artırılmalıdır.

Davamlı islahatlar davamlı qələbələrə aparan yoldur

Böyük tarixi hadisələr və dərin islahatlar ili kimi yadda qalan 2018-ci il artıq geridə qalmış, xalqımız böyük gözləntilər və ümidlərlə 2019-cu ilə qədəm qoymuşdur. Ötən ilin ən böyük siyasi hadisəsi olan prezident seçkilərindən sonra daha da sürətləndirilən, düşünülmüş və gələcəyə hesablanan davamlı islahatlar Azərbaycanın tərəqqisinə etibarlı zəmin yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında, 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına dair konfransda, Azərbaycan

Gəncləri Gününə həsr olunmuş toplantıda, digər mühüm beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə ölkəmizin 2018-ci ildə əldə etdiyi göstəricilər haqqında böyük iftixar hissi ilə ətraflı hesabat vermiş və bu nailiyyətlərin nəyin sayəsində qazanıldığını aydın şərh etmişdir. Xüsusilə mötəbər məclislərdən biri olan Davos Dünya İqtisadi Forumundakı çıxışı və müsahibələrində, keçirdiyi çoxsaylı görüşlərdə Azərbaycanın bütün qələbələrinin təməlinə Heydər Əliyev siyasətinin, xalqla iqtidar birliyinin dayandığını bildirmişdir. Dövlət başçısı, ilk növbədə, onu qeyd etmişdir ki, Azərbaycan Prezident öz xalqına, xalq isə öz Prezidentinə inanır və

ölkə rəhbərliyi hər bir addımını xalqın mənafeyinə uyğun olaraq atır.

Azərbaycanın qazandığı nailiyyətlərlə, əldə etdiyi iqtisadi göstəricilərlə dünyanın istənilən ölkəsi fəxr edə və bunu böyük qəhrəmanlıq kimi təqdim edə bilər. Lakin Azərbaycan Prezidenti bunu özünün vəzifəsi, düşünülmüş siyasətin bəhrəsi hesab edir və daim irəliyə baxaraq deyir: **“Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazırəm və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyirlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun”.** Məhz bu istəklə Azərbaycanı yeni-yeni uğurlara aparan Prezident İlham Əliyev Vətənimizə və paytaxtımıza Bakıya dünya şöhrəti qazandırmışdır.

Azərbaycana və onun Prezidentinə inamın, ölkədə hökm sürən əmin-amanlığın, yaradılan infrastrukturun sayəsində paytaxtımız Bakı şəhəri ən mötəbər beynəlxalq forumların, mühüm idman yarışlarının, dünya və Avropa çempionatlarının keçiril-

məqləmləri aradan götürək və bunu edirik”. Bəli, Azərbaycan tərəqqi, inkişaf yolu ilə irəliləyir və növbəti illərdə də bunun qarşısını heç bir qüvvə ala bilməyəcəkdir.

Dövlət başçısı iqtisadi inkişaf məsələləri ilə yanaşı, xalqın milli-mənəvi dəyərlərinin qorunması və yaşadılması məsələlərinə də xüsusi diqqət yetirir və deyir: **“Biz bir xalq kimi, millət kimi qoruyan... məhz bizim dəyərlərimiz, ana dili-miz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olub. Azərbaycan gəncləri mütləq milli ruhda təbiiyə almadırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər”.**

Azərbaycan xalqının ən böyük arzusu və məqsədi işğal altında olan torpaqlarımızın azad edilməsidir. Azərbaycan xalqının torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağı, müharibənin hələ bitmədiyini vurğulayan cənab Prezident gənclərimizi hər an torpaqlarımızın işğalçılardan təmizlənməsinə hazır olmağa çağırır.

Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək.

İlham ƏLİYEV

diyi bir məkanə çevrilmişdir. 2019-cu ildə “OPEC+” formatında zirvə toplantısının, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, futbol üzrə UEFA Avropa Liqası finalının, Aerobika və Bədii gimnastika üzrə Avropa çempionatlarının, Avropa Gənclər Olimpiya Festivalının, Formula 1 yarışının və sair beynəlxalq tədbirlərin Bakıda keçiriləcəyi buna əyani sübutdur.

Son 15 ildə həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanı güclü bir dövlət kimi tanıtmış, Azərbaycan xalqının daha yaxşı yaşamasına, ölkədə güclü hərbi sənaye potensialının və güdrətlı ordunun yaradılmasına imkan vermişdir. Bu illər ərzində bazar iqtisadiyyatı prinsiplərinin sosial ədalət prinsipləri ilə uğurla uzlaşdırılması, ölkədə sabitliyin tam bərqərar edilməsi, Azərbaycanı ən təhlükəsiz məkanə çevirmişdir.

Ölkə Prezidenti qarşıdakı dövrdə ölkənin inkişaf perspektivlərini və istiqamətlərini çox aydın görür və bunu xalqa bəyan edir. Bu gün Azərbaycan beynəlxalq maliyyə qurumlarının, xarici investorların havasla vəsait yığdığı bir ölkədir və geniş maliyyə imkanları hesabına global layihələri cəsarətlə həyata keçirməkdədir. Cənab Prezidentin söyləri ilə ölkənin enerji gücü qat-qat artırılır və regionların inkişafına həsr olunmuş konfransda onun dediyi kimi, yaxın vaxtlarda ölkəmizdə istəvə 1500 meqavatt elektrik enerjisi əlavə ediləcək, yeni sənaye parkları yaradılacaq, müasir aqroparkların sayı 51-ə çatdırılacaq, ən yeni texnologiyaların ölkəyə gətirilməsi davam etdiriləcək, ölkənin ixrac imkanları daha da genişləndiriləcəkdir. Ölkəmizdən son məhsul şəklində mal ixracı gücləndiriləcək, ölkəyə daha çox valyuta gətiriləcəkdir. Əhalinin güzəranını daha da yaxşılaşdırmaq üçün müasir sənaye və emal müəssisələrinin yaradılmasına, məşğulluğun artırılmasına xüsusi diqqət yetiriləcəkdir.

Azərbaycan Prezidenti ölkədə həyata keçirilən islahatların mahiyyətini şərh edərkən demişdir: **“İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkən verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan**

Ölkə Prezidenti qarşıda duran vəzifələrdən inamla danışaraq bildirir: **“Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyə, daim irəliləy baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyə, nöqsanları, problemləri aradan qaldırmalıyıq”.**

Azərbaycan xalqı gələcəyinə və daha işıqlı sabahına əmin ola bilər. Təkcə Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərin icrasına əvvəlki proqramdan da çox – 17,4 milyard manat vəsait qoyulacaqdır. İnvestisiya təşviqi proqramı üzrə 332 layihənin həyata keçirilməsi, buna 2,8 milyard manat vəsait qoyulması, bu layihələr çərçivəsində 12 min yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da Azərbaycanın iqtisadi inkişafına böyük kömək göstərəcəkdir və ölkə Prezidentinin dediyi kimi: **“Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək, ölkəmiz ancaq inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcəkdir”.**



Süleyman İSMAYILOV, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Nazirlər Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yeddinci iclası keçirilib



□ **Fevralın 7-də Nazirlər Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yeddinci iclası keçirilib.**

Baş nazirın müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov iclasın gündəliyində duran məsələlərdən danışib. O, iclasın əsas məqsədinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DIM) həyata keçirilməsi üzrə 2018-ci il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr, bununla bağlı Azərbaycan Prezidentinə təqdim ediləcək hesabatın təqdimatı və təsdiq edilməsi, həmçinin DIM-lər üzrə Azərbaycan üçün prioritet hesab edilən məqsəd, hədəf və göstəricilərin yekun layihəsinin müzakirəsi və təsdiqi olduğunu deyib.

Iclasda bu ilin iyul ayında Yüksək Səviyyəli Siyasi Forumunda Dayanıqlı İnkişaf Məqsədləri

üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının hazırlanmasının cari vəziyyəti də müzakirə edilib. Gündəlikdə duran digər məsələ isə DIM-lərin həyata keçirilməsində özəl sektorun rolu mövzusunda aidiyyəti qurumlarla birgə panel müzakirənin keçirilməsi təşəbbüsü olub.

Sonra gündəliyə uyğun təqdimatlar keçirilib. Sonda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə 2018-ci il ərzində görülmüş işlər, qarşıda duran vəzifələrlə bağlı hesabat təsdiq olunub və onun Azərbaycan Prezidentinə təqdim edilməsi qərara alınıb.

AZƏRTAC

ABŞ-dakı “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı qeyri-obyektiv və qeyri-müəyyən metodologiya ilə qiymətləndirmə aparan çirkin qurumdur

□ **Azərbaycan gündən-günə sosial-iqtisadi baxımdan inkişaf etdikcə, beynəlxalq nüfuzunu artırıdıcqca, dünya birliyindəki mövqeyini gücləndirdikcə, uğurlarımızı görmək istəməyənler ortaya çıxır və hər fürsətdə ölkəmizi, xalqımızı gözdən salmağa çalışırlar.**

Xüsusilə bəzi xarici dairələr və təşkilatlar ölkəmizdəki realıqları təhrif etmək, beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər. Bu cür məkrli əməllərin hansı mənbədən qaynaqlandığı məlumdur: erməni lobbisi və bütövlükdə antiəzərbaycan şəbəkə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk gündən ölkəmizə qarşı “qara piar” aparmaqla məşğuldurlar. ABŞ-dakı “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının 2019-cu il hesabatında Azərbaycanın Cənubi Qafqazda yeganə “azad olmayan” ölkə kimi qiymətləndirməsi güllənc səslənməklə yanaşı, bu təşkilatın qeyri-obyektiv və qeyri-müəyyən metodologiya ilə qiymətləndirmə aparan çirkin qurum olmasının sübutudur.

– Görəsən “azad olmayan” ölkəni müəyyənləşdirmək üçün göstəriciləri kim və hansı beynəlxalq təşkilat “keşf” edib? – Əgər hansısa təşkilat özündən müəyyən göstəricilər uydurubsa, ona bu səlahiyyəti kim verib? – Ümumiyyətlə, belə təşkilatları kim yaradır, maliyyələşdirir və niyyətləri nədir? – Onlara kim ixtiyar verib ki, müstəqil dövlətin daxili işinə müdaxilə

etsinlər?

Belə sualları çox sadalamaq olar, ancaq sizə elə gəlmişmi ki, hansısa bir dövlət özünü dünyanın külli-ixtiyar sahibi hesab edir?

Mənim üçün çox maraqlıdır! Görəsən bəzi ölkələrdə vətəndaşlar öz dövlətinin siyasətinə etiraz olaraq küçələrdə qarşılarına çıxan hər şeyi dağıdanda, maşınları yandıranda, binaların 1-ci mərtəbələrindəki obyektləri talan edəndə, iş rejimini kobud şəkildə pozanda, insanların istirahətinə xələl gətirəndə bunun adı nə olur? “Azad ölkə”mi?

Bəzi ölkələrdə o, cümlədən ABŞ-da, Avropada polis işçiləri etirazçılara hücum edib onlara ciddi xəsarət yetirəndə, hətta gösrlərini çıxaranda və ya etirazçıların gözü qarşısında döyərək ölümçül vəziyyətə salanda bunun adı nədir? “Azad ölkə”mi?

“Freedom House” təşkilatı öz çirkin əməlini gizlədə bilmir. Erməni xalqı özü Ermənistanı azad olmayan ölkə kimi qiymətləndirəndə və ya ölkə parlamentində spiker və bir neçə deputat güllələni öldürüləndə, prezident seçkilərdə saxtakarlıq edən rəhbərliyə xalq etiraz edən zaman 10 nəfər erməni öldürüləndə, onlarca insan yaralananda nəce olur ki, belə



ölkə “qismən azad” hesab edilir? Elə buradan görünür ki, “Freedom House” sifarişlə işləyən təşkilatdır.

“Freedom House” və bu kimi beynəlxalq təşkilatlar bilməlidirlər ki, ölkəmizdə mətbuat tamamilə azad- dır, 80 faiz əhalinin internetə çıxışı vardır, bütün sosial şəbəkələrdən istifadə sərbəstdir və heç bir senzura yoxdur. Azərbaycan Respublikası- nın Prezidenti cənab İlham Əliyevin titənlik səyi nəticəsində ölkəmizdə sabitlik, təhlükəsizlik və inkişaf yüksək mərhələdədir. Azərbaycan bu gün dünyada sabitlik adası kimi tanınır. Regionda və dünyada baş verən qanlı münaqişələr, toqquşma- lar, müharibələr, risklər və təhdidlər fonunda ölkəmizdə yüksək həyat səviyyəsi, sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə monolit birliyi- dir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin

kökündə dayanan əsas amil xalqın cənab İlham Əliyevə olan inamı, etimadı və etibarıdır.

Bu cür qərəzli hesabatlarla nə ölkəmizə təzyiq etmək, nə də onun nüfuzunun artmasının qarşısını almaq mümkündür. Bu təşkilatlar insan hüquq və azadlıqlarının qo- runmasından danışırsa, ilk növbədə, Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməlidirlər. Bütün bunları görməzliyə vuraraq Azərbaycanı qarşı sifarişlə qərəzli mövqə tutmaq nəticə etibarilə onların riyakar mövqə- yini ortaya qoyur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası- nın Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayilovun “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnekdir” sərəfövlü böyük həcmli məqaləsi “Freedom House” təşkilatının ölkəmiz barədə ABŞ-da fəaliyyət göstərən erməni diasporundan aldığı vəsait he- sabına hazırladığı qərəzli hesabatına tutarlı cavabdır.

Bu akademik materialı tərcümə edərək həmin təşkilata göndərmək yaxşı olar. Qoy görsünlər ki, onların yaşadığı ölkədə və ümumiyyətlə dün- yanın hansı ölkəsində vətəndaşlara belə münasibət var?!

Əli HƏSƏNOV,
Azərbaycan Respublikası Baş
nazirinin müavini,
Yeni Azərbaycan Partiyasının
sədr müavini

Akademik Ramiz Mehdiyevin yeni əsərinin müzakirəsi keçirilib



□ **Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu günlərdə mətbuatda dərc olunmuş “Qeyri-sabit qlobal proseslər şəraitində ikitüblülükdən sonrakı dünya” adlı yeni əsərinin müzakirəsi keçirilib.**

Əsər dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması üçün olduqca əhəmiyyətlidir

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov akademik Ramiz Mehdiyevin müasir şəraitdə dövlət idarəetmə məsələləri ilə bağlı yeni əsərinin ölkəmizin son 15 ildə iqtisadi, sosial, siyasi, humanitar sahələrdə qazandığı yüksək nailiyyətlərin əsasında duran idarəetmə mexanizmlərinin təhlilinə həsr olunduğunu qeyd edib.

Rektor vurğulayıb ki, müəllif Azərbaycan Respublikasının davamlı və inklüziv inkişaf sahəsində qazan- dığı uğurları təkzibolunmaz dəli- sübutlarla əsaslandırıb, onları fəlsəfi fikir süzgacından keçirərək elmi kon- septual şəkildə ifadə edib. Əsər dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması üçün çox faydalıdır və bu səbəbdən müzakirənin növbəti tədris sessiyası ərəfəsində keçirilməsi olduqca əhəmiyyətlidir.

Akademik Urxan Ələkbərov Heydər

Əliyev siyasətinin uğurlu nəticələrindən danışaraq, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib və bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb. Qeyd olunub ki, bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrə rəqabət aparmaq durumundadır.

Zaman elə liderləri irəli çıxarmalıdır ki, onlar dünyanı bu çətin vəziyyətdən xilas edə bilsinlər

Dövlət İdarəçilik Akademiyasının I prorektoru, professor Əlikram Ab- dullaev bildirib ki, “Qeyri-sabit qlobal proseslər şəraitində ikitüblülükdən sonrakı dünya” əsəri çətin və mürəkkəb

bir mövzuda yazılmasına baxmayaraq, çox asan oxunur. “Əsər çox da rəvan olmayan, ziddiyyətli, mübarizələrlə dolu, böyük həyat yolu keçmiş, zəngin dövlət idarəçiliyi təcrübəsinə malik, görkəmli bir cəmiyyətin dünyasıdır, ölkə, dövlət, lider haqqında təkəddəqiqət deyil, həm də düşüncələridir. Bu mənada biz hər səhifədə yeni müddəalarla, məlum məsələlərin yeni çalarları ilə rastlaşıq və bu da təbii. Əsər, həmçinin bəşəriyyəti narahat edən qeyri- müəyyənlikdən çıxış yolları axtarışının, ədalətli dünya nizamı haqqında qayğı- ların əks olunduğu fikirlərdən ibarətdir. Biz, ictimai elm nümayəndələri adətən öyrənmiş ki, liderləri zaman yetişdirir. Amma əsərdə belə bir fikir vurğulanır ki, zamanı liderlər formalaşdırmalıdır, başqa yol yoxdur. Zaman elə liderləri irəli çıxarmalıdır ki, onlarda bəşəriyyətin və təmsil etdiyi millətin taleyi üçün məsuliyyət hissi olsun və onlar dünyanın bu çətin vəziyyətdən xilasını təmin edə bilsinlər”, - deyə Əlikram Abdullaev qeyd edib.

İndiki təhlükələr soyuq müharibə dövründə olduğundan daha ciddidir

Milli Məclisin deputatı, “Siyasi araş- dırmalar institutunun” direktoru, profes- sor Elman Nəsirov çıxışında deyib ki, akademik Ramiz Mehdiyev hər zaman əsərlərində böyük narahatlıq doğuran məsələləri qaldırır: “Bu əsər isə təkəz azərbaycanlıları deyil, bütövlükdə, dünyamızı narahat edən ən mürəkkəb məsələlərin müzakirəsi və onlardan çıxış yollarının tapılması ilə bağlı bir tədqiqat işidir”. Bu gün qarşıda çox ciddi təhlükələrin, hətta böyük müharibələrin olması reallığından bəhs edərkən

akademik Ramiz Mehdiyev soyuq müharibə dövrü ilə bu günkü müharibə dövrünü müqayisə edib, onlardan hansının daha təhlükəli olması sualını qoyub və cavabını da əsaslandırıb. Müəllifin fikrincə, indiki təhlükələr soyuq müharibə dövründən daha ciddi. Belə ki, 60-80-ci illərdə SSRİ və ABŞ arasında bağlanmış müqavilələr əsasında müharibənin qarşısını alan müqavilələr idi. Bu gün həmin sənədlərin heç biri işləmir. Digər tərəfdən isə dünyada güc mərkəzləri formalaşır. Bu güc mərkəzlərinin maraqları toqquşanda müharibə baş verir.

Qeyri-sabit qlobal proseslər şəraitində baş verən hadisələrin geniş təhlili

Dövlət İdarəçilik Akademiyasının si- yasi idarəetmə fakültəsinin dekani, siyasi elmlər doktoru, professor Elçin Əhmədov bildirib ki, əsərdə ikitüblü dünyadan sonra qeyri-sabit qlobal proseslər şəraitində baş verən hadisələr geniş təhlil olunur. “Akademik öz kitabına Pre- zident İlham Əliyevin Nazirlər Kabineti- nin 2017-ci ilin yekunlarına həsr olunan iclasındakı nitqindən sitatla başlayıb. Həmin sitatda bu gün dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin, qanlı münaqişələrin, qarşıdurmaların artması, bütün bunlardan dünya ictimaiyyətinin narahatlıq hissi keçirməsi, Azərbaycanda isə sabitliyin, təhlükəsizliyin, normal həyatın təmin edildiyi qeyd olunur”, - deyən Elçin Əhmədov diqqətə çatdırıb ki, əsərdə dünya nizamının pozulduğu hərtərəfli təhlil edilib.

Siyasi idarəetmə fakültəsinin dekani xəbərləyib ki, SSRİ dağıldandan sonra ABŞ nə qədər superdövlətə çevrilmiş olsa da, onun 2001-ci il 11 sentyabr

hadisələrindən sonra “İslam dövləti ideyasının qarşısının almaq üçün” ərəb ölkələrinə hücumu dünya nizamını bir qədər də pozdu. “İndi ABŞ bunun nəticələrini bumeranq şəkildə görür. Bu gün miqrant adı qoyulan qaçqınlar ərəb ölkələrindən Avropaya axışırsa, bu artıq dünya nizamının pozulmasından, beynəlxalq hüququn işləməməsindən xəbər verir. Əsərdə, həmçinin güc mərkəzlərinin formalaşması, hibrid müharibələr, ABŞ-in hegemonluğunun qarşısını alan amillər kifayət qədər zəngin mənbələr əsasında göstərilir. Akademik Ramiz Mehdiyev son 15 ildə Azərbaycanın dinamik inkişafına diqqət yetirir. Bu dinamik inkişafın əsasını xalq-iqtidar birliyində, eyni zamanda, Azərbaycanın müstəqil, çoxvektor- lu, balanslaşdırılmış, milli maraqlara söykənən xarici siyasətində görür və bu, son 15 ildə Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi kimi qiymətləndirilir”, - deyə Elçin Əhmədov qeyd edib.

Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova bildirib ki, əsərdə müəllifin fikirləri ilə yanaşı, aparıcı analitiklərin, Avropa İttifaqı ölkələrində, ABŞ və Rusiyada olan beyin mərkəzlərinin regional və ölkələr üzrə mütəxəssislərinin fikirləri də verilir. Bu da qeyri-sabit qlobal proseslər şəraitində ikitüblülükdən sonrakı dünyanın daha obyektiv və real mənzərəsini ortaya qoyub.

Tədbirdə çıxış edənler akademik dairələrin müraciət edəcağı önəmli mənbələrdən biri olacaq əsərin əhəmiyyətini vurğulayıblar.

AZƏRTAC

Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün təcili tədbirlər görülür

□ **Artıq məlumat verildiyi kimi, yanvarın 5-də gecə saatlarında Azərbaycan ərazisində 6 ballıq zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumat görə, yeraltı təkanlar yerli vaxtla saat 23.31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.**

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin dediyinə görə, 6 ballıq zəlzələ orta güclü hesab olunur. Şamaxı-İsmayilli zonasında iki güclü təkan qeydə alınıb, birinci təkan 5, ikinci 6 bal gücündə olub. İkinci təkan insanları təşvişə salıb, bir neçə kənddə evlərdə çatlar əmələ gəlib. Seysmoloji Xidmət Mərkəzinin Şamaxıdakı stansiya- sında da çatlar yaranıb. Zəlzələ nəticəsində Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı şəhəri ərazisinə düşən hissəsində 4-5 yerdə çat əmələ gəlib.

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru deyib ki, hazırda

ərazidə tədqiqatlar davam etdirilir. Zəlzələnin gücü 6 balndan 2 bala qədər enənədək tədqiqatlar davam edəcək. “Biz ocaqda sönməni gözləyirik. Bu da enerji boşalması ilə bağlıdır. Litosferdə gedən parçalanma vasitəsilə enerji boşalır. Amma daha 6 balndan güclü zəlzələnin olması gözlənilmir”, - seysmoloq qeyd edib.

Dünəndən başlayaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülməsinə başlanıb. Fevra- lın 6-da fəvqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Respublika Seysmo-

loji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və digər rəhbər şəxslər zəlzələnin nəticələri ilə yaxından tanış olmaq üçün həmin ərazilərdə olublar.

Kəmaləddin Heydərov zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət edib. Nazir bildirib ki, Azərbaycan Prezi- denti İlham Əliyevin tapşırığına əsasən, vəziyyət tam nəzarətə götürüldü və rayon fəvqəladə hal- lar komissiyaları ilə birgə Şamaxı, İsmayilli və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri adı- mlar atılır. Mütəxəssislər ziyan dəymiş binaların dayanıqlığını və ümumi vəziyyətini araşdırırlar.

Nazirin sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezi- denti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə

yaxından iştirak edirlər.

Heydər Əliyev Fondundan verilən məlumata isə bildi- rilir ki, fond Birinci vitse-pre- zidentin tapşırığı əsasında zəlzələ nəticəsində yaranmış problemlərin qısa zamanda həllinə say göstərməyə çalışır. Dünən Heydər Əliyev Fondu- nun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri gün ərzində zəlzələdən zərər çəkmiş ərazilərdə olub, yeraltı tekanların vurduğu fəsadları araşdırı- raq sakinlərin müraciətlərini qeydə alıblar. İctimai Birliyin nümayəndələri Şamaxı, İsmayilli və Ağsu rayonlarında topladıqları məlumatları fondun rəhbərliyinə təqdim ediblər.

Heydər Əliyev Fondu qarşıda- kı günlərdə də zəlzələ nəticəsində yaranmış problemlərin həllində dövlət qurumları ilə birlikdə sıx işləyərək sakinlərin məskunlaşmasına və qısa



zamanda rahatlıqlarının təmin edilməsinə say göstərəcək. Eyni zamanda, təbii fəlakət nəticəsində evlərini tərk etməyə məcbur qal- mış vətəndaşlarla daim əlaqədə olaraq onların qayğılarını aradan qaldırılması istiqamətində işlər

aparılaacaq.

Xatırladaq ki, hadisə nəticəsində gecə saatlarında Şamaxıda təcili tibbi yardıma 30 müraciət daxil olub. 3 nəfər trav- matologiya şöbəsinə çatdırılıb. Onlardan bir nəfərə qol sınığı, iki

nəfərə ayaqların əzilməsi diaq- nozu qoyulub. Xəsarət alanlara lazımı yardım göstərilib. Səhiyyə Nazirliyinin məlumatına görə, digər çağırışlar həyəcandan təzyiqi qalxanlar tərəfindən olub: “Onlara da xəstəxananın terapiya şöbəsində lazımı yardım edilib. Bir cavan oğlanın qorxudan dili tutu- lub. Göstərilən yardım nəticəsində səhərə yaxın onun dili açılıb və evinə buraxılıb. Təzyiqi qalxan- lardan 58 yaşlı kişinin vəziyyəti ağırdır. Yüksək təzyiq nəticəsində onun beyninə qan sızıb, hazırda reanimasiya şöbəsinədir”.

Nazirlikdən verilən son məlumatlara görə, artıq müraciət edənlərin hamısı evə buraxılıb- lar. Həyəcandan beyninə qan sızmış 58 yaşlı Şamaxı sakininin vəziyyəti də sabitləşib və yaxşı-laşma müşahidə olunur.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

□ **Fevralın 7-də Azərbaycan Respublikası Baş Prokurorluğunda mərkəzi aparatın, Respublika Herbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Herbi və Bakı Şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2018-ci ildə görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib.**

İclasda çıxış edən baş prokuror Zakir Qaralov 2018-ci ildə dünyada mövcud siyasi, iqtisadi və maliyyə böhranlarına baxmayaraq, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadıq qalan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlətçilik siyasəti və sərfətli idarəetmə qabiliyyəti nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunduğunu, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlərin yeni müstəviyə qaldırıldığını diqqətə çatdırıb.

Kollegiya iclasında 2018-ci ildə ölkədə sənaye istehsalının, qeyri-neft sektorunun, əhalinin pul gəlirlərinin artması, ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulmaqla 118 min daimi iş yerlərinin yaradılması xüsusi vurğulanıb. Qeyd olunub ki, ölkəmizin Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən global rəqəbatqabiliyyətliliyinə görə 35-ci, inklüziv inkişaf indeksinə görə isə inkişaf etməkdə olan ölkələr sırasındakı 3-cü yeri tutması, həmçinin "Doing Business 2019" hesabataında yeni rekordla imza ataraq dünyanın 10 islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan edilməsi, 190 ölkə sırasında 25-ci yerdə qərarlaşması ölkəmizin keçdiyi inkişaf yolunun əyani göstəricisidir.

Uğurla yola saldıığımız 2018-ci ilin mühüm əhəmiyyətə malik olan ictimai-siyasi tədbirin - növbədənənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin xalqa dövlətin vəhdətinin və birliyinə əyani təsdiqi və bariz nümunəsi olmasını diqqətə çatdıran baş prokuror demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun olaraq keçirilmiş seçkidə xalqımızın yekdilliklə ölkədə mövcud əmin-amanlığın və həyata keçirilən sosial-iqtisadi siyasətin davamlılığına, xalqın rifahının və gələcəyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının sistemli və ardıcıl şəkildə qorunmasına səs verdiyini qeyd edib.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş qeyd olunması, regionda sabitliyə, xalqlarımızın firavanlığına, Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək Cənub Qaz Dəhlizinin, onun tərkib hissəsi olan TANAP layihəsinin, həmçinin Türkiyənin İzmir şəhərində inşa edilmiş STAR neft emalı zavodunun istifadəyə verilməsi, ölkəmizin global nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı, üçüncü peykimizin orbitə çıxarılması ilə əlaqədar Azərbaycanın kosmik sənaye ölkələri arasında mövqeyini daha da möhkəmləndirməsi, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə və idman yarışlarına ev sahibliyi etməsi dünyada Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirməkdir.

Xüsusi vurğulanıb ki, əldə olunan uğurların qazanılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub. Ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında Mehriban xanım Əliyevanın gördüyü mötəbər işlər və həyata keçirdiyi layihələr xalqımız tərəfindən dəstəklənməklə hər zaman yüksək qiymətləndirilib.

Ötən il dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturların yaradılması istiqamətində böyük işlər görüldü.

Sülhü Qüvvələrimizin təmas xəttində ərazilərimizin bir hissəsini erməni qəsbkarlarından azad etməsi, vətəndaşlarımızın düşmən təhdidlərindən qorunması üçün həyata keçirilmiş uğurlu Naxçıvan (Günüt) əməliyyatı nəticəsində 11 min hektara yaxın ərazinin işğaldan azad olunması və strateji xarakter daşıyan yüksəkliklərin ələ keçirilməklə ordu-muza Ermənistanı Dağlıq Qarabağa birləşdirən yola tam nəzarət etmə imkənini yaratması xüsusi vurğulanıb.

Baş prokuror diqqətə çatdırıb ki, son zamanlar antitəhlükə qüvvələrin fəallaşmaqla möhkəm özüllər üzərində təməli qoyulan ictimai-siyasi sabitlik və əmin-amanlığı pozmağa yönəlmis hərəkatlərinin, icazəli mitinq keçirmək adı ilə vətəndaşların istirahət hüquqlarını, həmçinin Ümumxalq Hüzün Günündə şəhidlərimizin ruhuna hörmətşüklə edərək ictimai əsasıyı kobud şəkildə pozmaq cəhdlərinin, sosial şəbəkələr

üzərindən etdikləri təhqir və böhtanların, ekstremist çağırışlarının qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınıb.

Xalqın dəstəyindən məhrum olan, nüfuzunu, sosial dayaqlarını tamamilə itirmiş, ölkəmizdə İslam dövləti yaratmaq xəyalında olan radikal-terrorçu qüvvələrlə işbirliyi quran, ermənipərəst xarici dairələr tərəfindən idarə olunmaqla qanunsuz maliyyələşən AXCP və digər radikal müxalifət partiyalarının ənənəvi inkarçı və qərəzli müqəddən çıxış edərək varlıqlarını sübut etmək

istifadəyə verilib, prokurorluğun keçdiyi inkişaf yoluna nəzər salınmaqla aparılan islahatlardan, görülən işlərdən bəhs olunan "Azərbaycan Prokurorluğu - bir əsrlik inkişaf tarixi" kitabının təqdimatı keçirilib, həmçinin "Azərbaycan Prokurorluğu" jurnalının xüsusi buraxılışı dərc edilib.

Kollegiya iclasında qeyd edilib ki, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübarizə ötən dövrlərdə olduğu kimi 2018-ci ildə də davam etdirilib. Bu sahədə həyata keçirilmiş kompleks tədbirlər ölkəmizə "dünyada ən islahatçı" ölkə imicini qazandıрмаqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin etməyə imkan verib.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş

diqqətə çatdırılıb. Bu işlər sırasındakı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror aktı, Azərbaycan Respublikasının Konstitusiyası quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib. Həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmaqla hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilib.

Bundan başqa, radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişas törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqi aparılan cinayət

rorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının qorunmasının, insanlara azadlıq hüququnun lüzumsuz məhdudlaşdırılmamasının təmin edilməsi, pozuntulara yol vermiş prokuror, müstəntiq və təhqiqatçılar barədə xüsusi qərarların çıxarılmasında prinsipliallıq nümayiş etdirilməsi əsas vəzifə kimi müəyyənəşdirilməklə qısa zamanda bütün mənfi təzahürlərin qarşısı alınması barədə tapşırıq verilib.

Prezident İlham Əliyevin dövlət gənclər siyasəti çərçivəsində ölkəmizdə həyata keçirilən müntərəqqi tədbirləri diqqətə çatdıran baş prokuror 2002-ci ildən başlayaraq prokurorluq orqanlarının vakant vəzifələrinin obyektiv meyarlarla və şəffaf prosedurlar əsasında gənc hüquqşünaslarla komplektləşdirilməsinin təmin edilməsi məqsədilə sağlam mənaəviyyətli,

Prokurorluq orqanları cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirib



naminə diqqəti özlərinə cəlb etməklə gündəmdə qalmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışmaları diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı, xalqımızın rifah halının gündən-günə yaxşılaşması, xalq-iqtidar birliyinin sarsılmazlığından məyus və narahət olan, dövlətçiliyimizə qənim kəsilən, hakimiyyətə yiyələnmək üçün istənilən yola baş vurmağa, təxribatlar törətməyə hazır olan bu insanlar öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışmaları qeyd edilib. Həmçinin antitəhlükə müxalifət düşməsinin təmsilçiləri və onların xaricdəki havadarlarının xalqımızı yenidən daxili çəkişmələrə, parçalanmaya və böhrana sürükləməklə ölkəmizdə mövcud ictimai-siyasi sabitlik və əmin-amanlığı pozmağa yönələn cəhdlərinin qarşısının bundan sonra da xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacağı vurğulanıb.

Hesabat məruzəsində qeyd edilib ki, 2018-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu olub. Ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində daxili işlər və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub. Hesabat dövründə prokurorluq orqanlarının bütün sayları, ilk növbədə dövlətimizin başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, yeni iş metodlarını tətbiq etməyə qadir olan kadrların formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilib.

Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi, yaranmasının 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 43 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi, həmçinin oktyabrın 1-də prokurorluq əməkdaşlarına və veteranlara ünvanlılığı təbrik müraciətlərinin kollektivin böyük sevincinə səbəb olduğu qeyd edilib.

Bildirilib ki, yubileyə əlaqədar dövlətimizin başçısının göstərişi ilə Gəncə və Sumqayıt şəhər prokurorluqlarının ən müasir standartlara cavab verən yeni inzibati binaları tikilərək

İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla 431 vəzifəli şəxs barəsində 278 cinayət işinin ibtidai istintaqi tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlər üzrə 53,3 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilməklə 34,2 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.

Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi fəaliyyətində respublikanın dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verib. Hesabat dövründə Baş İdarə ilə Dövlət Gömrük, Dövlət Şəhərsalma və Arxitektura komitələri, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında aidiyyəti sahələrdə korrupsiyaya qarşı birgə mübarizənin daha səmərəli təmin edilməsi məqsədilə anlaşma memorandumları imzalanıb. Eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar və xarici ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə əməkdaşlıq inkişaf etdirilib. Baş İdarənin səmərəli fəaliyyəti nəticəsində Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) kimi mötəbər beynəlxalq təsisatlar tərəfindən verilmis tövsiyələrin böyük əksəriyyəti uğurla icra edilib.

Bundan başqa, dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasının işində respublikamızın fəal iştirakı və səmərəli təmsilçiliyi nəzərə alınaraq, Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş qurumun 23-cü illik konfransı və ümumi yığıncaqlarda Azərbaycan Respublikasının Prokurorluğu xüsusi mükafatla - Assosiasiyanın fəxri sertifikatı ilə təltif edilib. Bununla yanaşı, prokurorluq orqanlarının Assosiasiyanın fəaliyyətinə vermisi olduğu töhfələr və yüksək səviyyəli işgüzar əlaqələr əsas götürülərək baş prokurorun müəvini təşkilatın vitse-prezidenti vəzifəsinə seçilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və digər əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 159 qəsdən adam öldürmə cinayətlərindən 153 hadisənin, o cümlədən qeyri-aşkar şərəitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 69 hadisənin istisna ilə açılması təmin olunub. Qeydə alınmış 71 qəsdən adam öldürməyə cəhd cinayətlərindən 70 hadisənin açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,6 faiz təşkil edib.

Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq ədasində respublikada böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqi müvəffəqiyyətlə aparılması

işisi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində isə həbsli axtarış elan edilib. Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmalara üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla əlaqəli şəkildə Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran baş prokuror bildirib ki, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər daha səmərəli olub, 2017-ci ildə müqayisədə ötən il törədilmiş hərbi xidmət əleyhinə cinayətlər və qeyri-hərbi cinayətlər əhəmiyyətli dərəcədə azalıb.

Xüsusi olaraq, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs barədə Cinayət Məcəlləsinin dövlətə xeyanət və digər maddələri ilə ibtidai istintaqi aparılmış cinayət işi qeyd edilməklə, uğurla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının təxribat və terror fəaliyyətinin qarşısının alındığı, cinayət işi üzrə ibtidai istintaqın tamamlanaraq baxılması üçün müvafiq hərbi məhkəməyə göndərildiyi və həmin işlər üzrə cinayət məsuliyyətinə cəlb edilmiş bütün şəxslərin təqsiri bilinərək layiqli cəzalara məhkum edilmələri diqqətə çatdırılıb.

Bildirilib ki, 2018-ci ildə Bakı Şəhər Prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində Bakı Şəhər Baş Polis İdarəsi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə səmərəli fəaliyyət nəticəsində müsbət göstəricilər əldə edilib, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarət artırılıb, vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin həll olunması istiqamətində müəyyən irəliləyişlər əldə olunub.

Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olan 2017-ci il 10 fevral tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridətmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamının tələblərinin icrası istiqamətində ədliyyə və məhkəmə orqanları ilə birlikdə kompleks tədbirlər davam etdirilib, ötən il müqayisədə respublika üzrə həbs qətimkan tədbirinin seçilməsində azalma müşahidə olunub.

Kollegiya iclasında Baş Proku-

dövlətçiliyə sadıq, qanunun aliliyinə və milli dəyərlərə hörmətlə yanaşan, müasir dünyagörüşlü işçilərlə komplektləşdirildiyini qeyd edib. İndiyədək keçirilmiş 19 müsabiqə üzrə 873 namizədin, o cümlədən 2018-ci ildə 85 nəfərin qulluğa qəbul edilməklə onların prokurorluğun kadrlarının 67 faizini təşkil etdiyi diqqətə çatdırılıb.

Eyni zamanda, Baş Prokurorluq üzrə təsdiq edilmiş "Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında" Təlimata əsasən ali təhsil müəssisələrinin hüquqşünaslıq ixtisası üzrə təhsilini davam etdirən tələbələrini könüllü ictimai əsaslarla prokurorluqda işə cəlb edilməsi istiqamətində kadrlar idarəsi, tabe rayon (şəhər) və ərazi hərbi prokurorları tərəfindən müvafiq tədbirlərin görülməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Vurğulanıb ki, ötən il prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişləndirilib, dövlət başçılarının səfərləri çərçivəsində Belarus və Tacikistan Respublikalarının prokurorluq orqanları ilə əməkdaşlıq haqqında sazişlər imzalanmış, bir sıra dövlətlərin nümayəndə heyətləri ölkəmizdə səfərdə olublar.

Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsinin xarici ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığı nəticəsində Daxili İşlər Nazirliyi ilə birlikdə ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricə gizlədən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyası həyata keçirilib, istintaqi aparılan cinayət işləri üzrə hüquqi yardım haqqında istintaq tapşırıqlarının icrası təmin edilib.

Dövlətin həyata keçirdiyi sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb.

Xüsusi vurğulanıb ki, vətəndaşları narahat edən məsələlərin həllinə diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Prezidenti İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullaarının keçirilməsi daim diqqət mərkəzində saxlanılıb, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun, ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.

Vətəndaş müraciətləri üzrə namə və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsaslız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullaarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri

və tabe prokurorlardan "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında" əmrin qeyd-şərtsiz icrası, müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.

Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilib. Qeyd edilib ki, çox ciddi tələbkarlıq və prinsipliallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 16-na töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric olunub.

Uzun illər ərzində aparılan islahatlar nəticəsində prokurorluq orqanlarında şəffaflığın təmin edilməsi, neqativ hallara yol vermiş şəxslərin işfə edilməsi istiqamətində çox mühüm işlər görülməklə prokurorluğun demokratik və hüquqi cəmiyyətdəki rolunun möhkəmləndirini qeyd edən baş prokuror bu işlərin davamı olaraq ötən il prokurorluq işçisinin adına yaraşmayan hərəkatlərə yol verdiklərinə, qanunvericilikdə nəzərdə tutulan səlahiyyətləri çərçivəsindən kənar fəaliyyətlə məşğul olduqlarına, həmçinin formalaşmış nizam-intizam qaydalarının tələblərinə riayət etmədiklərinə görə bir sıra prokurorluq işçiləri barəsində ciddi tədbirlər görüldüyünü, o cümlədən İsmayilli rayonunun sabiq prokuroru Ü. Abbasov və rayon prokurorunun sabiq böyük köməkçisi F. Quliyevin qabaqcadan əlbir olmaqla 2 sahibkardan külli miqdarda rüşvət alması ilə əlaqədar sonuncuların həbs olunmalarını və müvafiq məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum edildiklərini bildirib.

Eyni zamanda, hesabat dövründə prokurorluq orqanlarında dövlət qulluqçusu kimi işləyən bəzi şəxslərin onlara həvalə olunmuş vəzifələri layiqincə yerinə yetirməməklə səlahiyyət həddlərindən kənar çıxmaları və prokurorluğun nüfuzunu aşağı salan qeyri-prosessual münasibətlərə yol vermələri aşkarlanaraq barələrində müvafiq məsuliyyət tədbirləri görüldü.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipliallığını daha da artırılması tələb olunmaqla, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkarlanan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipliallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması hesabat ilinin əsas vəzifələrindən biri kimi qeyd edilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, baş prokurorun müavini-respublika hərbi prokuroru Xanlar Vəliyev, baş prokurorun müavini-Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Bakı şəhər prokuroru İlqar Abbasov, Gəncə şəhər prokuroru Fazil Həsəneliyev və Xocalı rayon prokuroru Kamran Məmmədovun çıxışlarında 2018-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmununda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürüldü.

Kollegiya iclasına yekun vuran baş prokuror Zakir Qaralov prokurorluq orqanlarının kollektiv adından əminliklə bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektiv işi qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcək.

Çingiz QƏNİZADƏ
Demokratiya və İnsan Hüquqları
Komitəsinin sədri, Milli Məclisin
deputatı, hüquq üzrə fəlsəfə doktoru

□ **Müasir dövrdə Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmləndi, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də eyni vəzifəni uğurla yerinə yetirir.**

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər xiyabanı hazırda təkcə and yerimiz yox, həmçinin qardaşlığımızın və tolerantlığımızın rəmzidir. Azərbaycanın Milli Qəhrəmanı, milliyətcə rus Viktor

Azərbaycan əhalisinin, təxminən, 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edir. Xristianlığın bütün cərəyanları ölkəmizdə təmsil olunur. Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərinin, həmçinin tarixi Alban kilsəsinin



əhəmiyyət daşıyır.

Alli Heydər Əliyev İrsini Araşdırma Mərkəzi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş diskussiyalar həyata keçirib. "Azərbaycanda dini təhsil: realiaqlar və perspektivlər", "Heydər Əliyev və multikultural dəyərlər", "Heydər Əliyev və dövlət-din münasibətləri", "Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması", "Azərbaycanın İslam həmrəyliyindəki rolu" mövzularında təşkil edilmiş "dəyirmi masa"lar və müzakirələr mövzu rəngarəngliyi və maraqlı olması ilə yadda qalıb.

Eyni zamanda, tələbələrini dünyagörüşünün zənginləşdirilməsi, elmi axtarıslara sövq edilməsi üçün ölkənin tanınmış simaları –

Nic qəsəbəsinə və Şamaxı rayonuna səfərlər tələbələrimizin düşüncəsində dərin izlər buraxıb.

Azərbaycan İlahiyyat İnstitutu gənclərin sağlamlıq və milli vətənpərvərlik ruhunda böyüməsi, ləyaqətli vətəndaş kimi yetişməsi istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu məqsədlə 10 dekabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası ilə birlikdə Ümumdünya İnsan Hüquqları Günü münasibətilə "Dağlıq Qarabağ münasibəti zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri" mövzusunda həsr olunan konfrans bu qəbildəndir.

Azərbaycan İlahiyyat İnstitutu xaricdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə əlaqələrin qurulmasına, əməkdaşlığın gücləndirilməsinə və beynəlxalq konfranslarda iştirakda da xüsusi önəm verir. İnstitutun nümayəndə heyəti 21-23 noyabr 2018-ci il tarixdə Rusiyanın Perm vilayətində

"Miqranların adaptasiya problemi və ekstremist ideologiyalara qarşı mübarizə" mövzusunda keçirilən konfrans çərçivəsində Moskva İslam İnstitutunun və Permde fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Həmçinin görüşlərdə tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi barədə fikir mübadiləsi aparılıb. Məruzə və görüşlərdə ermənilərin

Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərdən geniş bəhs olunub. Azərbaycan İlahiyyat İnstitutunun nümayəndə heyəti 16-22 dekabr 2018-ci il tarixdə Türkiyə Respublikasında işgüzar səfərdə oldu. Səfər çərçivəsində Ankara Universiteti, Türkiyə Diyanət Vəqfi, Türkiyə Diyanət İşləri Başqanlığı və Təhsil Nazirliyində bir sıra görüşlər keçirildi, Ankara Universiteti ilə əməkdaşlıq protokolu imzalandı. Tərəflər arasında tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq və mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Türkiyənin İstanbul şəhərində İstanbul Müftiliyi, İstanbul, İstanbul Mərmərə və "29 Mayıs" universitetləri, IRCICA və İSAM rəhbərliyi; Ankarada isə Ankara Universiteti, Türkiyə Diyanət Vəqfi, Türkiyə Diyanət İşləri Başqanlığı, Təhsil Nazirliyi ilə görüşlər təşkil olundu.

Nümayəndə heyətimiz Ankara, İstanbul Mərmərə və "29 Mayıs" universitetləri ilə əməkdaşlıq protokolları imzaladı, tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübə ilə əyani şəkildə tanış olmaq və bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında geniş fikir mübadiləsi aparıldı. Həmçinin tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə

bağlı biliklərin bölüşdürülməsi, elmi-tədqiqat proqramlarının, layihələrin birgə təşkili, tələbə mübadiləsi və digər məsələlər müzakirə olundu.

Azərbaycan İlahiyyat İnstitutu ona göstərilən inamı, etimadı və dəstəyi doğrultmaq, əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və böyük uzaqgörənliklə davam etdirilən dövlət-din siyasətinə töhfə vermək üçün bütün gücünü səfərbər edərək səylə çalışır. Əsas hədəf və məqsədlərdən biri də bu təhsil müəssisəsini bölgənin ən güclü ali məktəblərindən birinə çevirməkdir.

Hazırda Azərbaycan İlahiyyat İnstitutu dövlətin diqqət və qayğısı ilə tam əhatə olunub. Bu şəraitə yaratdığına və göstədiyi yüksək diqqət və qayğıya görə kollektivimiz adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk.

Ceyhun MƏMMƏDOV,
Azərbaycan İlahiyyat
İnstitutunun rektoru

Sağlam dini-mənəvi mühit birliyimizi gücləndirir, uğurlarımızı artırır

Azərbaycan İlahiyyat İnstitutunun yaranmasının 1 ili tamam olur

Seryogin, yəhudi Albert Aqarunov və başqaları xalqımızın fəxridir.

Ulu öndərimiz Heydər Əliyev xalqımızın bu xarakterik xüsusiyyətini gözəl ifadə etmişdir: "Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə uyğun yüksək tolerantlıq hissəsinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq vardır".

Bu gün ölkəmizdə dini etiqad azadlığının təmin olunması üçün hüquqi baza yaradılıb. Soydaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, ətraflı şəkildə isə "Dini etiqad azadlığı haqqında" Qanunda təsbit olunub. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimləri sərbəst yerinə yetirmək hüququna malikdir. Bundan başqa, ölkədə tolerantlığı, dini dözümlülüğü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən, vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüququn normalarına uyğunlaşdırılıb.

2001-ci ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanıb.

Ümummilli liderin müəyyən etdiyi siyasi kursu uğurla yerinə yetirən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsinə nail olub.

Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda, bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən lazımi dəstək verilir. Dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənir. Müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən miras qalan mütləq bir ənənədir. Tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olması bütün dünyanın qəbul etdiyi və alışdığı həqiqətdir.

Qeyd etmək vacibdir ki, dövlətimizin apardığı din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Belə ki, xalqımızın yüzilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də qanunvericiliyin məhiyyətində aydın görmək mümkündür.

mənsubları olan xristianlar yaşayırlar. Ölkənin xristian əhalisi, əsasən, Bakı, Sumqayıt, Gəncə şəhərlərində, həmçinin Qax (gürcü pravoslavlar), İsmayilli, Gədəbəy, Qobustan (molokanlar), Qəbələ və Oğuz (Nic qəsəbəsində



və Oğuz şəhərində alban-udilər) rayonlarında məskunlaşıblar. Katoliklər və lüteranlar daha çox Bakı şəhərində yaşayırlar.

Hazırda Prezident İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayrı-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə təbriklər ünvanlayır, dini və milli bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir. Həmçinin böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirləri davam etdirir.

Azərbaycan "tolerant ölkədən tolerant dünyaya doğru" məqsədini reallaşdırmasını özünün hədəfi olaraq müəyyənləşdirib. Mənəvi haqqı olması, beynəlxalq nüfuzu, gələcəyə istiqamətlənmiş planları baxımından ölkəmizin qarşısına belə bir məqsəd qoyması təbiiyir. Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində kifayət qədər tədbirlər həyata keçirib.

Ölkəmiz son on ildə bu sahədə onlarca beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki, Bakı şəhəri mədəniyyətlərarası dialoqun və multikulturalizmin mərkəzi sayılır.

Bunlardan əlavə, ölkəmiz tolerantlıq və multikulturalizm sahəsində öz təcrübəsini bölüşmək, həmçinin bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, UNESCO, İSESCO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir. Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin beynəlxalq aləmdə təbliğ edilməsi, həmçinin tolerantlıq təcrübəsinin yayılması baxımından əhəmiyyətli tədbirlərdən biri 26-27 aprel 2010-cu il tarixdə keçirilmiş Dünya Dini Liderlərinin Bakı Sammiti olub. Sammitdə dünyanın nüfuzlu

dini mərkəzlərinin nümayəndələri, o cümlədən Rus Pravoslav, Gürcü Pravoslav, erməni qriqorian kilsələrinin rəhbərləri, Vatikanın, Konstantinopol Patriarxlığının, İslam dünyasının nüfuzlu din xadimləri iştirak ediblər. Şübhəsiz ki, Azərbaycanın

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Azərbaycan İlahiyyat İnstitutu işi-nin günün tələbləri səviyyəsində qurur. İnstitut fəaliyyətə başladığı gündən təlim, tərbiyə və tədris işinin təşkili və həyata keçirilməsi ilə yanaşı, maarifləndirmə və təbliğat tədbirlərinə də xüsusi önəm verir. Hazırkı dövrdə institutda 99 müxtəlif mövzuda – 39 seminar və "dəyirmi masa", ölkədəki əlamətdar hadisələrlə bağlı 6 tədbir, tələbələrin fərdi inkişafı, intellektual səviyyəsinin və mənəvi dünyasının zənginləşdirilməsi məqsədilə 6 təlim, beynəlxalq günlərə həsr olunmuş 8 tədbir, elm xadimləri ilə 2, "Səfir saatı" layihəsi çərçivəsində 4 səfirlə görüş, Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş 12 diskussiya, xarici ölkələrin

təşkilatçı kimi ev sahibliyi etdiyi mötəbər tədbirlərdən biri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. İndiyədək Bakıda üç dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub və hər dəfə ölkəmizə uğurlu nəticələr gətirib.

Milli-mənəvi dəyərlərimizin qorunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun xidmətləri də böyükdür. Fondun xətti ilə son illər həm ölkə daxilində, həm də xaricdə bir çox dini abidə təmir və bərpa olunub.

Ötən il Prezident İlham Əliyevin 2018-ci il fevralın 9-da böyük uzaqgörənliklə imzaladığı sərəncamla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı.

Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə sۆykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafı, həmçinin dini fəaliyyət sahəsində peşəkar kadrların hazırlanmasını təmin etməkdir. Bu gün Azərbaycan İlahiyyat İnstitutu ali təhsilin bütün səviyyələri üzrə dini fəaliyyətin təşkili sahəsində kadr hazırlığının təşkili, ali və əlavə təhsil proqramlarının həyata keçirilməsi və elmi tədqiqatların aparılması istiqamətində səmərəli fəaliyyət göstərir.

İnstituta 2018–2019-cu tədris ili üzrə ilk tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə, ödənişsiz əsaslarla həyata keçirilib. Ali tədris müəssisəsinə III ixtisas qrupu üzrə iki istiqamətdə – islamşünaslıq və dinşünaslıq ixtisaslarına 60 tələbə qəbul olunub.



elm xadimləri, ziyalıları ilə görüşlər təşkil edilib. Bu məqsədlə Xalq yazıçısı Çingiz Abdullayevlə, BDU-nun professoru Şahlar Əsgərovlə, eləcə də institutda ənənəvi şəkildə keçirilməsi nəzərdə tutulan "Səfir saatı" layihəsi çərçivəsində Fələstinin ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim, Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Erkan Özoral, İtaliyanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Augusto Massari və İndoneziyanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Hüsna Bay Fanani ilə keçirilən görüşləri tələbələr maraqla qarşılayıblar.



təhsil müəssisələri ilə əməkdaşlığın yaradılması məqsədilə 14, mətbuat nümayəndələrinin iştirakı ilə 5 görüş, tələbələrin iştirakı ilə 3 səfər təşkil edilmişdir.

Azərbaycan İlahiyyat İnstitutunda ölkədə fəaliyyət göstərən ilahiyyatçı alimlərin, tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə davamlı görüş, seminar, "dəyirmi masa" və konfranslar təşkil edilir. Bu görüşlər və tədbirlər arasında "Dindarlıq və vətənpərvərlik", "Radikalizmlə mübarizənin metodoloji əsasları", "İslam və incəsənət", "Mediada dini mövzuların işıqlandırılması", "Müasir insan və ekzistensial təbəddülatlar", "Azərbaycanda yəhudilərin həyat tərzi", "Çoxmilli və çoxkonfessiyalı Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların rolu" və digər mövzularda keçirilən görüş və müzakirələr yadda qalan olub.

Azərbaycan İlahiyyat İnstitutu tələbələrdə nitq və polemika qabiliyyətinin, özünüifadə bacarığının, tənqidi təfəkkürün formalaşmasına da xüsusi önəm verir. Bu baxımdan, "Tələbə seminarları" layihəsi xüsusi

□ **Xəzər sahilinin gənclik və gözəllik şəhəri Sumqayıtda aparılan abadlıq-quruculuq işlərinin əzəmətinə onun qonaqları ilk baxışdan görüb bəyənirlər. Noyabr ayında 70 illik yubileyini keçirməyə hazırlaşan şəhərdə sərgilənən möhtəşəm mənzərələr hamını heyran qalır.**

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fəxrəcov ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağında bu barədə ətraflı danışdı və cari ildə daha böyük işlərin görülcəyini vurğuladı. O bildirdi ki, son 15 ildə 21 dəfə Sumqayıta səfər edən Azərbaycan Prezidenti İlham Əliyev neçə-neçə müasir istehsal sahəsinin, sosial-mədəni obyektin açılışında iştirak edib və şəhərin inkişafının daha da sürətləndirilməsi məqsədilə milyonlarca manat vəsait ayrılmışa barədə

qayıt bu gün parklar, bağlar, xiyabanlar şəhəridir, gözəl bulvar salınıb, binaların dam örtükləri təmir olunur. Ümumiyyətlə, indi Sumqayıtın müasir görkəmi çox müsbətdir. Bu zavod da ekoloji baxımdan çox təmiz bir zavoddur". Zavodda 500 nəfər daimi işlə təmin ediləcək. Bu, Sumqayıtın müstəqillik tarixində ən böyük layihədir. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkında mövcud 18 rezident üzrə layihələrin investisiya dəyəri 3,5 milyard ABŞ dolları təşkil edir. Bunlardan 3 milyard dolları artıq layihələrə yatırılıb.

şəhərində demiryol vağzalının binası yenidən inşa edilmişdir. Əksər küçə və prospektlər, məhəllədaxili yollar yenidən asfaltlaşdırılmışdır. Şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-ci mikrorayon ərazisində 1005, "Stansiya Sumqayıt" massivi yaxınlığında 1000 mənzildən ibarət yeni yaşayış komplekslərinin açılışı olmuşdur. Şəhər Prokurorluğunun yeni inzibati binasının tikintisi başa çatdırılmış, "Nizami" kinoteatrının sökülərək yenidən layihələndirilməsinə və Corat qəsəbəsində yeni 120 yerlik uşaq bağçasının tikintisinə başlanılmışdır. Məhkəmə kompleksində işlər davam etdirilir. Şəhər icra hakimiyyətinin dəstəyi ilə Məşğulluq mərkəzi əhalinin işlə təmin olunması sahəsində müvafiq tədbirlər

□ **Ölkəmizin subtropik "paytaxt"ı sayılan Lənkəran əlverişli fiziki coğrafi şəraitə malikdir. Bu gözəl diyar dövlət qayğısıyla gündən-günə inkişaf edir. Müasir infrastruktur yaradılır, əhalinin həyat şəraiti daha da yaxşılaşır. İndi artıq Lənkəranın yazı-yayı da gözəl olur, payızı-qışa da.**

Ötən ilin yekunlarına həsr edilən hesabat yığıncağı görülmüş işlərə nəzər salınması və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından önəmli olub. Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzinin foyesində rayonda istehsal olunmuş kənd təsərrüfatı və sənaye

iqtişadi potensialına növbəti töhfələr olub.

Hesabat ilində rayonda əvvəlki ildən 2,6 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayedə çalışanların orta aylıq əməkhaqqı 306 manat təşkil edib. Tikinti-quraşdırma işlərində istifadə

inkişafına göstərilən dövlət qayğısı torpaq sahiblərində bu sahəyə marağı daha da gücləndirib. Bütövlükdə, 826 hektarda çəltik əkilib ki, bu da 2017-ci ilə müqayisədə 300 hektar çoxdur. Cari ildə çəltik sahələri genişləndirilərək 1000 hektara çatdırılacaq. Artıq yığılacaq məhsulun emalı üçün müasir tipli 3-cü çəltik zavodu da istifadəyə verilib. Qeyd olunub ki, Separadi kəndində 92 min ağacın əkilədiyi yeni sitrus bağı, Osaküçə kəndində 50 hektara çatdırılmış çay plantasiyası aqrar sahədə

Sumqayıt: Daha bir uğurlu ilə yekun vuruldu

sərəncamlar imzalayıb. Təkcə son üç ildə dövlət başçısının Sumqayıtla bağlı 23 sərəncamı olub ki, bunun da 6-sı məhz ötən ilin payına düşüb. Bunlar Sumqayıt teatrının 50 illik yubileyinin keçirilməsi, aktyorlara fəxri adların verilməsi və onların bir qrupunun medallarla təltif edilməsi, həmçinin çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yeni ümumtəhsil məktəbi binasının tikintisi, avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə əlaqədardır.

Artıq tarixə çevrilmiş 2018-ci ildə şəhərə üç dəfə səfər edərək zavod və fabriklərin, demiryol vağzal kompleksinin və məcburi köçkün ailələri üçün yeni yaşayış binaları komplekslərinin açılışında iştirak edib. Yeni il əfrəsində bu, Sumqayıtda məskunlaşmış 2000-dən çox qaçqın və köçkün ailələri üçün böyük hədiyyə olub.

Prezident İlham Əliyev bu il yanvarın 16-da da Sumqayıta səfər edib və Kimya Sənaye Parkının ərazisində inşa olunmuş "SOCAR karbamid" zavodunun açılışında iştirak edib. Dövlətimizin başçısı mərasimə Sumqayıt inkişaf sürətindən razılığını bildirib: "Mən çox şadam ki, bu gözəl müəssisə Sumqayıt şəhərində yaradılıb. Sumqayıt neinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Sumqayıtın sənaye potensialının möhkəmləndirilməsi üçün çox böyük işlər görüldü. Sum-



Fəaliyyətdə olan müəssisələrin sayı 11-ə çatıb. İstehsalat və tikinti-quraşdırma işlərində 3 mindən çox işçi çalışır. Hesabat yığıncağında diqqətə çatdırıldı ki, ötən il ümumdaxili məhsul istehsalı 2017-ci ilə müqayisədə 35 faiz artaraq 2 milyard manatı ötmüşdür. İl ərzində hamısı daimi olmaqla 7000 yeni iş yeri yaradılmış, muzzla işləyən işçilərin orta aylıq əmək haqqı 500 manat həddini ötmüşdür.

Qeyd edildi ki, Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramının icrası dövründə, yəni son 5 ildə şəhərdə ümumdaxili məhsul istehsalı 2,6; sənaye məhsulu istehsalı 2,9; investisiya qoyuluşu 3,5 dəfə artmış, 32819 yeni iş yeri yaradılmışdır. 2955 yeni istehsal sahəsi fəaliyyətə başlamışdır.

Yol infrastrukturunun yaxşılaşdırılması, sərnişinlər üçün lazımı şəraitin yaradılması məqsədilə Sumqayıt

həyata keçirmişdir. Mərkəzə müraciət edənlərin sayı əvvəlki ilə müqayisədə xeyli azalmış, 4952 nəfər işaxtaran kimi qeydiyyatda alınmış, onlardan 2520 nəfəri işlə təmin olunmuşdur. Mövsümi işlərə 1590 nəfər cəlb edilmişdir.

Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çıxışlar dinlənildi. Çıxışlarda 2017-ci ildə görülən işlər təhlil edildi, uğurlarla yanaşı, problemlər də sadalandı, onların həlli ilə bağlı təkliflər irəli sürüldü. Prezident Administrasiyasının məsul işçisi Vəfədar Bağirov ölkənin inkişafını konkret faktlarla əsaslandırdı, Sumqayıtda görülən işləri dəyərləndirdi və qarşıda duran vəzifələri diqqətə çatdırdı.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.

Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"nin bölgə müxbiri

Füzuli: Keçən il qarşıya qoyulmuş vəzifələr bütünlüklə reallaşdırılmışdır



□ **Füzuli Rayon İcra Hakimiyyəti Başçısı yanında Şüarın geniş iclasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin illik iclasında nitqindən irəli gələn önəmli məsələlər diqqət mərkəzində oldu, rayonun ötən illik sosial-iqtisadi inkişafına yekun vuruldu, cari ilin başlıca hədəfləri geniş müzakirə edildi.**

Toplantını giriş sözü ilə açan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Aliyev hökumətin ölkədə 2018-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin çıxışında səslənmiş proqram seçiyəli mülahizələrdən irəli gələn vəzifələri geniş şərh etdi, respublikanın ötən illik uğurlarında füzulililərin də layiqli payı olduğunu vurğuladı.

Sonra Füzuli RİH başçısının rayon-da 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsi dinlənildi və ətraflı müzakirə olundu.

Hesabatda göstərilirdi ki, əvvəlki illərin uğurlu davamı kimi, ötən il də iqtisadiyyatda, kənd təsərrüfatında, mədəniyyətdə, təhsildə, abadlıq-quruculuq işlərində uğurlu nəticələr qazanılmışdır. RİH-in rəhbərliyi ilə bütün sahələrdə inkişaf, tərəqqi, iqtisadi artım təmin edilmiş, qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur. 2018-ci ildə rayonun makroiqtisadi göstəriciləri dinamik inkişaf etmiş, ayrı-ayrı sahələr üzrə istehsalın və xidmətin həcmi artmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir.

Rayon rəhbəri bildirdi ki, keçən ilin ən mühüm hadisəsi aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidentinin seçkiləri olmuşdur. Prezident seçkiləri bütün respublikamızda olduğu kimi, Füzuli rayonunda da yüksək fəallıq, möhtəşəkillik, demokra-

tik şəraitdə keçdi və füzulililər bir daha sübut etdilər ki, ümummilli lider Heydər Əliyevin strateji kursunun ən layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevi cəmiyyətin alternativsiz lideri kimi qəbul edir və onun siyasətinin davam etdirilməsinə səs verirlər.

Hesabat dövründə rayon iqtisadiyyatında məhsul istehsalının ümumi həcmi 168,4 milyon manat təşkil edir. Bunun 109 milyon manatı (64,8 faiz) istehsal, 59,1 milyon manatı (35,2 faiz) xidmət sahələrinin payına düşür. Sənayedə 16,4 milyon manatlıq (ümumi məhsulun 9,8 faizi), kənd təsərrüfatında 73,3 milyon manatlıq (43,7 faiz), tikintidə 18,9 milyon manatlıq (11,3 faiz), nəqliyyat və rabitədə 400 min manatlıq (0,2 faiz), ticarətdə 58,7 milyon manatlıq (35 faiz qədər) əlavə dəyər yaradılmışdır. Əmək ehtiyatlarının sayı 88 min 760 nəfər, iqtisadi fəal əhali 60 min 700 nəfər, məşğul əhalinin sayı 58 min 200 nəfər olmuşdur ki, bu da rayon əhalisinin 67,3 faizini təşkil edir.

İlin sonuna əhalinin sayı 131,8 min nəfər olmuş və yaxud əvvəlki ilin müvafiq dövründəkindən 1,6 min nəfər və ya 1,3 faiz artmışdır. Ötən il rayonda 6615 yeni iş yeri açılmışdır. Dövlət müəssisələrində orta aylıq əmək haqqı 325,4 manat, özəl müəssisələrdə isə 266,3 manat təşkil etmişdir.

Məruzəçi daha sonra qeyd etdi ki,

regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü dövlət proqramında Füzuli rayonunu üzrə nəzərdə tutulan bütün işlər icra edilmişdir. 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticələr əldə etmişdir. Artıq yeddinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasında öz yerini qoruyub saxlayır. Ötən il 37 min hektardan 108 min 217 ton məhsul əldə edilmişdir. Buğdanın orta məhsuldarlığı 30,2, arpanıki isə 28,2 sentner olmuşdur.

Ölkə başçısının respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahələrin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıq və göstərişlərinə uyğun olaraq 2018-ci ildə Füzuli rayonunda 2100 hektardan 2 min 220 tondan artıq pambıq yığılmışdır. Kümçülər ötən il 37,5 tondan artıq barama istehsal etmişlər. 3991,3 ton tərəvəz, 2985 ton bostan, 1832,7 ton kartof, 1308,9 ton meyvə toplanmış, 915 ton üzüm, 2776,8 ton ət, 27738 ton süd, 250,7 ton yun, 14 milyon 560 min ədəd yumurta istehsal olunmuşdur. İri mal 36 min 210, dəvər 137 min, ev quşları 370 min başa çatmışdır.

RİH başçısının məruzəsində əhalinin gündəlik ehtiyaclarının məsul ödənilməsi, xidmət sahələrinin fəaliyyəti də əksini tapdı. Qeyd edildi ki, RİH-in diqqət və nəzarəti ilə bütün zəruri ehtiyacların ödənilməsi, humanitar sahələrin ahəngdar fəaliyyəti təmin edilmişdir. 2018-ci ildə RİH başçısı 3 min 179 nəfər vətəndaşı qəbul etmiş, qaldırılan məsələlərə qanunamüvafiq qaydada baxılmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rəfiyev yığıncaqda çıxış edərək Prezident İlham Əliyevin regional inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə bağlı Füzuli rayonunda qarşıda duran vəzifələrə diqqət ayırdı.

Toplantıda qəbul edilmiş qərarda göstərilirdi ki, cari ildə qarşıda daha önəmli vəzifələr, həlli vacib məsələlər dayanır.

Ziyadəddin SULTANOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

Astara cari ildə daha böyük uğurlar qazanmaq əzmindədir

□ **Qış olsa da, Astara üzə güllür. Təbessüm saçıran dənizkənarı park-bulvar kompleksi, xiyaban və meşəndən, binalar xoş təəssürat doğurur. Rayonun zəhmət adamlarının onun hüsnünə yeni naxışlar vurmaları, səlqi-sahman yaratmaları yurdun gözəlliklərini daha da artırır.**

Ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında bu barədə ətraflı danışılıb. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin məruzəsi dinlənilib. Nətiq qeyd edib ki, 2018-ci il ərzində rayonda bütün sahələr üzrə nailiyyətlər qazanılıb.

İlin ən əlamətdar hadisəsi Prezident İlham Əliyevin Astaraya növbəti səfəri olub. Dövlət başçısı səfər zamanı Xanbulançaydan Astara şəhərinə çəkilən içməli su xəttinin açılışını edib, müasir memarlıq üslubunda tikilmiş dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə tanış olub və görülən işlərə yüksək qiymət verib. İctimaiyyət nümayəndələri ilə keçirdiyi görüşdə Prezidentin Astara və astaralılar haqqında söylədiyi xoş sözlər hər kəsin qəlbinə sonsuz fərəh hissi ilə doldurub.

Prezidentin müvafiq sərəncamına əsasən, Taxtanəkeran–Toradı, Taxtanəkeran–Miki və Ojakeran–Təngərüd avtomobil yolu tikilərək istismara verilib. Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinləri üçün 48 mənzilli yaşayış binasının tikintisinə, Astaraçay və Pensərçayda sahilbarkitmə işlərinə başlanıb, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Ölkə rəhbərinin səfərdən sonra Astarada sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması, Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204–207-ci kilometrlik hissəsinin və Astara çayı üzərində körpünün tikintisi məqsədilə müvafiq sərəncamlar imzalanması rayona böyük diqqət və qayğının təzahürüdür.

Hesabat ilində park-bulvar kompleksinin ərazisi genişləndirilərək 18 hektara çatdırılıb, Astara şəhərinə 29 kilometr məsafədən çəkilən magistral su kəmərinə gələcəkdə qəsəbə və kəndlərin su təchizatının yaxşılaşdırılması məqsədilə çıxışlar verilib. Layihə üzrə bütün evlər içməli su şəbəkəsinə qoşulub və 4300 ədəd su saygacı quraşdırılıb, su-kanal sahəsi üçün yeni



bina tikilib.

İl ərzində rayonda 1900 yeni iş yeri açılıb. Məşğulluq Mərkəzində 1360 nəfər işaxtaran qeydiyyatdan alınıb və onların 820 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub, 2 nəfərə işsizlik statusu verilib. Eyni zamanda, ailə biznesini genişləndirmək məqsədilə azatmənatlı ailələrdən olan 93 nəfər özünüməşğulluq layihəsinə cəlb edilib.

Astara rayonunun təhsil, səhiyyə, mədəniyyət, turizm, gənclər və idman qurumlarında da müəyyən uğurlar qazanılıb. Bala Şağağac kənd orta, Siyatk kənd ibtidai məktəbinin, Səncərdi kənd uşaq bağçasının tikintisi başa çatdırılıb, 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün yeni bina inşa edilir, Şəmətük kənd ibtidai məktəbi üçün 20 şagird yerlik modul tipli məktəbin tikintisinə başlanılıb. Bir neçə tibb müəssisəsi cari təmir olunub, Pensər kənd saə xəstəxanasında əsaslı təmir işləri davam edir. İlk dəfə olaraq Zərifə Əliyeva adına Milli Oftalmologiya İnstitutunun yüksək ixtisaslı həkim briqadası rayonda olub və 700 vətəndaşı müayinədən keçirib.

Ələt–Astara magistral avtomobil yolunun istifadəyə verilməsi ilə həm böyük rahatlıq yaradılıb, həm də turist axınına gücləndirib. Ötən il rayona gələn turistlərin sayı iki dəfə artıb. Yaşılıq

aksiyası çərçivəsində şəhərin küçə və parklarında, qəsəbə və kəndlərdə minlərlə meyvə və dekorativ ağaclar əkilərək yaşıllıqlar xeyli artırılıb.

Astara da aqrar sahənin inkişafı üçün

iş genişləndirməklə yanaşı, əlavə iş yerlərinin də açılmasına səbəb olub.

Məruzədə ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar olaraq, uzun fasilədən sonra ötən ildən rayonda barama istehsalına başlanıldığı və 3,7 ton yüksək keyfiyyətli barama istehsal edildiyi də əksini tapıb.

Tələh Qaraşov ötən ilin sonlarında çoxlu qonaqların, xarici ölkələrin diplomatik korpusu nümayəndələrinin və turistlərin iştirak ilə keçirilən 2-ci ənənəvi "Çay, çəltik, sitrus festivalı"nın gələcək uğurlara çağırışı kimi lənkəranlıları yeni zəfərlərə ruhlandırdığını söyləyib. 2019–2023-cü illər üçün regionların sosial-iqtisadi inkişafına dair yeni, 4-cü dövlət proqramına əsasən, Lənkəran rayonunda da sosial yönümlü yeni layihələrin icra olunacağını, tikinti-abadlıq işlərinin geniş vüsət alacağını diqqətə çatdırıb.

Məruzə ətrafında çıxış edən nəticələr ötən il qazanılan uğurları sadalamaqla rayonun sosial-iqtisadi inkişafına göstərdikləri davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul olunub və Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"nin bölgə müxbiri

Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"nin bölgə müxbiri

Avstriyalı və litvalı ekspertlər 11-13 fevralda milli qanunvericilik, ərazi, məkan və şəhər planlaşdırılması standartlarının hazırlanmasına dəstək vermək üçün Azərbaycana səfər edəcəklər.

Trend-in məlumatına görə, ekspertlər bu sahədə tətbiq ediləcək Al qanunvericiliyin icmalını və standartları təqdim edəcəklər, azərbaycanlı həmkarlarına onların tətbiqi ilə bağlı kömək edəcəklər.

Seminar Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TALEX) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təşkil olunacaq.

Avropa İttifaqından Azərbaycana dəstək



Ən qeyri-adi aeroportlar sırasında

Trend-in məlumatına görə, bu barədə "Hi-Tech" nəşrinin məqaləsində deyilir.

Qeyd olunur ki, Azərbaycanın əsas hava limanı həm də MDB-nin ən iri aeroportlarından biridir və öz qeyri-adi forması ilə qanadları xatırladır.

Məqalədə bildirilir ki, bu ilin mayında Heydər Əliyev Beynəlxalq Hava limanı "Skytrax World Airport Awards" tərəfindən beş ulduza layiq görülüb.

Həmin reytingdə birinci yerdə Singapurun Çanqi aeroporti, ikinci yerdə isə BƏƏ-nin Dubay aeroporti qərarlaşıb.

Heydər Əliyev Beynəlxalq Hava limanı dünyanın 3 ən qeyri-adi aeroportu sırasına daxil olub.



“Erməni soyqırımı” ilə bağlı bəyanatlar məsuliyyətsizlikdir



Fransanın qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatları məsuliyyətsizlikdir və bu, cavabsız qalmayacaq.

Bunu Türkiyə hökumətindəki mənbə Fransa Prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

Müsahibin sözlərinə görə,

Fransanın bu cür açıqlamaları Türkiyə üçün siyasi əhəmiyyət kəsb etməsə də, Ankara bu tənqidatçı addıma sərt cavab verəcək.

Mənbə onu da qeyd edib ki, bu cür açıqlamalarla Fransa tərəfi tarixi

reallığı saxtalaşdırır, ədalətsiz mövqe tutur: “Əsaslı iddiaları inkar olunmaz fakt kimi qəbul etməklə, Paris demokratiyə dəyərli zidd olan ikili standartlara sadiqliyini göstərir”.

MÖVLUD ÇAVUŞOĞLU:

Türkiyə və Azərbaycan çox vaxt vahid dövlət mövqeyindən çıxış edir



□ **Türkiyənin olmadığı yerdə Ankaranı Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı təmsil edir.**



Bunu Vaşinqtonda azərbaycanlı və türkiyəli tələbələrle görüşü zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, bir millət, iki dövlət olaraq Türkiyə və Azərbaycan çox vaxt eyni mövqedən çıxış edir.

M.Çavuşoğlu qeyd edib ki, Türkiyə ilə Azərbaycanın münasibətləri ən yüksək səviyyədədir və bu əməkdaşlıq regionun

rifahına yönəlib: “Bu gün Türkiyə və Azərbaycan TANAP və Bakı–Tbilisi–Qars dəmir yolu kimi bir sıra vacib layihəni reallaşdırır”.

Türkiyə, İran və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatını şərh edən nazir deyib ki, bu format Cənubi Qafqazda sabitliyin təmin olunması üçün çox vacibdir.

“Xalq qəzeti”



Bakı Ali Neft Məktəbində (BANM) Polşanın WSB Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə BANM-in rektoru Elmar Qasimov, WSB Universitetinin Beynəlxalq əməkdaşlıq üzrə prorektoru Rafal Rebilas, Beynəlxalq əlaqələr üzrə direktoru Pavel Urgacz və BANM-in əməkdaşları iştirak ediblər.

Ali məktəblər arasında müqavilə imzalanıb

BANM-dan aldığımız məlumatda bildirilir ki, görüşdə tərəflər arasında tələbə mübadiləsi, müəllim-professor heyətinin mübadiləsi, elmi materialların mübadiləsi, birgə tədqiqat və təhsil layihələri üzrə əməkdaşlıq etmək üzrə razılığa gəlinib. Nəticə olaraq tərəflər bu istiqamətlər üzrə əməkdaşlığı özündə əks etdirən ikitərəfli əməkdaşlıq haqqında razılaşma imzalıyıblar.

Hər iki universitet, həmçinin magistratura pilləsi üzrə əməkdaşlıq etmək qərarına gəlib. Belə ki, Ali Məktəbin WSB Universitetilə ikili diplom proqramı nəticəsində BANM-in Biznesin idarə edilməsi (MBA) ixtisası üzrə təhsil alan magistr tələbələrindən hər iki universitetin diplomlarını əldə etmək şansı olacaqdır. Bu münasibətlə də



tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə özündə, həmçinin bu istiqamət üzrə təhsil planlarını və proqramlarını yaratmaq üçün aparıcı mütəxəssislərdən ibarət elmi və metodiki şuranın təşkil olunmasını, distant təhsil proqramının tətbiq olunmasını, müasir interaktiv texnologiyaların (elektron platformaların) layihə iştirakçıları tərəfindən istifadə olunması və digər istiqamətləri özündə ehtiva edir.

WSB Universitetinin nümayəndələri, həmçinin ali məktəbin laboratoriyaları, idman kompleksi, kitabxanası, mühazirə otaqları və zallarını gəzərək kampus ilə yaxından tanış olub və tələbələr üçün yaradılmış şəraitdən heyrtəndliklərini bildiriblər.

Samirə ƏLİYEVƏ,
“Xalq qəzeti”



Girovluqdan azad olunanların SAYI AÇIQLANIB

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi zamanı girovluqda saxlanılaraq sonradan azad olunan şəxslərin sayını açıqlayıb.

1992-ci ildən bəri təqribən 700 nəfər Azərbaycan və Ermənistan tərəflərinə qaytarılıb.

Girovluqdan azad edilənlər arasında hərbiçilərlə yanaşı, mülki şəxslər də olub.



Zəlzələ bölgəsində tədqiqatlar davam etdirilir

2019-cu il fevralın 5-də Ağsu və İsmayıl rayonlarında baş verən zəlzələ ilə bağlı bölgəyə ezam edilmiş AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları ərazidə kompleks seysmoloji tədqiqatları davam etdirirlər.

Seysmoloji Xidmət Mərkəzindən aldığımız məlumatda bildirilir ki, zəlzələnin episentrinə yaxın ərazilərdə RSXM əməkdaşları tərəfindən əlavə mobil stansiyalar quraşdırılıb. Hazırda əsas tədqiqatlar Şamaxı, İsmayıl və Ağsu rayonlarının ərazisində aparılır.

Aparılan araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

“Xalq qəzeti”

Əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Nigeriya Federativ Respublikasının Hərbi



Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sadiq Baba Abubakarin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

zasında da olub. Qonaqlara aviabazanın fəaliyyəti barədə ətraflı məlumat verilib.

“Xalq qəzeti”

Koçaryan həbsdə qaldı

□ **Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbsdən azad olunması ilə bağlı apelyasiya şikayətini təmin etməyib.**

Fevralın 4-də Cinayət Apelyasiya Məhkəməsi Ermənistanın ikinci prezidenti R.Koçaryanın həbsi ilə bağlı vəkillərinin apelyasiya şikayətinə baxmışdır. Bu barədə jurnalistlərə dövlət ittihamçısı məlumat vermişdir. Məhkəmə “1 mart” işi üzrə sabiq prezidentin həbsdə saxlanması müddətinin iki ay uzadılması barədə ümumi yurisdiksiya məhkəməsinin 18 yanvar tarixli qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiyaya qayğısızlığının devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toqunulmazlığına əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul



etmişdi. Noyabrın 15-də Kassasiya Məhkəməsi işi yenidən araşdırılması üçün Apelyasiya Məhkəməsinə qaytarmışdır. Apelyasiya Məhkəməsi dekabrın 7-də sabiq prezidentin həbsinə dair qərar çıxarmışdır.

“Xalq qəzeti”

Milli Qəhrəman Mübariz İbrahimovun anım tədbirləri keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə hərbi hissələrdə və xüsusi təyinatlı tədris müəssisələrində anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçular Mübariz İbrahimovun II Fəxri Xiyabandakı məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.

Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri bir dəqiqlik şükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Tədbirlərdə çıxış edənler Milli Qəhrəmanın həyat yolundan danışıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs ediblər. Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonrakı gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib.

Tədbir çərçivəsində məktəblilər Milli Qəhrəmanın xidmət etdiyi hərbi hissədə olub, Müdafiə Nazirliyinin hərbi qulluqçuları isə Mübariz İbrahimovun ailəsinə baş çəkərək valideynləri ilə görüşüblər.



❑ **Misir Ərəb Respublikasının paytaxtı Qahirədə İslam Ölkələrinin Beynəlxalq Mədəniyyət Festivalı keçirilir. Tədbirə mədəniyyət nazirinin müşaviri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb. Nümayəndə heyətinin tərkibinə Xalq artisti Simarə İmanova və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı daxildir.**



Fevralın 5-də Qahirə Opera Teatrında "Bir millət, mədəniyyətlərin müxtəlifliyi" şüarı altında festivalın təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Xalq artisti Simarə İmanovanın çıxışları tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanmışdır.

Məlumat üçün bildiririk ki, festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, 23-dək İslam ölkəsinin folklor musiqi kollektivləri çıxış edirlər.

Qeyd edək ki, fevralın 9-dək davam edəcək Beynəlxalq Mədəniyyət Festivalı çərçivəsində müxtəlif mədəni və bədii tədbirlər, elmi seminarlar və müxtəlif İslam təşkilatlarının təqdimatları keçiriləcək.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"

“AZƏRBAYCAN MELİORASIYA VƏ SU TƏSƏRRÜFATI” ASC aşağıdakı obyektlərin tikintisinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

- Qazax rayonunun Xanlıqlar, Kəmərlı, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpasının satın alınması.
- Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların layihələndirilməsi və tikintisi işlərinin satın alınması.
- Araz çayının yeni qolundan təzə suvarılacaq torpaq sahələrinə suyun verilməsi üçün paylayıcı kanalların tikintisi işlərinin (II mərhələ) satın alınması.
- Zardab rayonunun Əlvənd və Otmanoba kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılmasının satın alınması.
- Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Ceyirli su anbarının yenidən qurulmasının satın alınması.
- Ağcabədi rayonunun Şənlük təsərrüfatı və ona bitişik ərazilərdə toplanan qunt sularının kənarlaşdırılması üçün mövcud drenaj nasos stansiyasının qurğularla birlikdə bərpasının satın alınması.
- Balakən rayonunun Şərif, Yeni Şərif, Qaysa və Məşəşəmbul kəndlərinin əkin

sahələrinin su təminatının yaxşılaşdırılmasının satın alınması.

8. Biləsuvar rayonunun sərhəd ərazilərində suyuqıcı kollektorun tikilməsi və Əzizbəyov kollektorunun yenidən qurulmasının satın alınması.

9. Bərdə rayonunun Məmmədli kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılmasının satın alınması.

10. Yevlax rayonunda R-2 kanalının yenidən qurulmasının satın alınması.

Təndir iştirakçılarna təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən tender predmeti üzrə təkliflərini möhürlənmiş, imzalanmış və ikitə bağlamaqla yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaların analoji obyektlərin tikintisində böyük təcrübəsi, maliyyə vəziyyəti və bu sahə üzrə təcrübəli mütəxəssislərin olması.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar aşağıdakı

ki ünvana müraciət edə bilərlər:

Ünvan: Bakı şəhəri, Moskva prospekti 69a, Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti, telefon – 431-08-64, faks 430-79-57.

Potensial imkanları olan iddialar tenderin əsas şərtlər toplusunun tam dəstəni yuxarıda qeyd olunan ünvandan ala bilərlər. İştirak haqqı hər bir obyekt üçün 250 manatdır.

İddialar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti
VÖEN - 1300300711
H/h - AZ 10 İBAZ 380700194497
16100216

"Azərbaycan Beynəlxalq Bankı"nın Yasamal filiali
M/h - AZ03NABZ
01350100000000002944
VÖEN - 9900001881
SWIFT - İBAZAZ22X (AZIPS-in üzvü)
İştirak haqqı geri qaytarılır.

İddialar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin tender komissiyasına yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
 - iddiaçının son beş ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
 - iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
 - işləri yerinə yetirmək üçün tələb olunan potensial imkanları və maşın-mexanizmləri haqqında məlumat;
 - tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra ən azı 30 bank günüdür;
 - tender təklifinin təminatı ümumi təklifin 1 faizi həcmində olmalıdır və zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.
- İddialar ixtisas uyğunluğu haqqında tələb olunan sənədləri 20 fevral 2019-cu il saat 17.00-a qədər təqdim etməlidirlər.
- İddialar tender təklifini isə tenderin əsas şərtlər toplusunun tələbinə uyğun olaraq hazırlayıb 2 nüsxədə (əsl və surəti) imzalanmış, möhürlənmiş, ikitə zərfdə 11 mart 2019-cu il saat 17.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
- Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
- Təklif zərfləri 12 mart 2019-cu il saat 15.00-da Bakı şəhəri, Hökumət evi, V mərtəbə, 514 nömrəli otaqda açılacaqdır.
- İddiaların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Sahibkarların “Azərişiq” ASC-yə müraciətlərinin sayı artıb

❑ **Yanvar ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün “ASAN xidmət”, “ASAN kommunal” və KOB evləri vasitəsi ilə “Azərişiq” ASC-yə 239 müraciət daxil olub. Sahibkarların elektrik şəbəkəsinə qoşulmaqla bağlı müraciətlərinin sayının artması heç də səbəbsiz deyil.**



Bələ ki, ötən il dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" növbəti fərman imzalanıb və fərmana əsasən, şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib.

Bununla yanaşı, yanvar ayında 3280 vətəndaş evinə, bağına və ya həyatına işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib. Bundan başqa, yanvar ayında "Azərişiq" ASC-nin "ASAN

xidmət" və "ASAN kommunal" vasitəsi ilə göstərdiyi xidmətlər sırasına əlavə iki xidmət də artırılıb. "Çoxmənzillı binalarda yaşayış mənzillərinin qeydiyyatına alınması" və "Elektrik təchizatının layihələndirilməsi və quruluşlandırılması" xidmətləri də əlavə olunmaqla "Azərişiq" ASC-nin "ASAN xidmət" və "ASAN kommunal" vasitəsi ilə göstərdiyi xidmətlərin sayı 15-ə çatdırılıb. Ümumilikdə isə yanvar ayı ərzində "Azərişiq" ASC-yə "ASAN xidmət" və "ASAN kommunal" vasitəsi ilə 20766 müraciət daxil olub.

"Xalq qəzeti"

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi – Mədəni Mərkəzi

Bakı Xanları muzeyinə inventarların, digər maşın və avadanlıqların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçirilir.

Lot-1.Bakı Xanları muzeyinə inventarların satın alınması .

Lot-2.Bakı Xanları muzeyinə digər maşın və avadanlıqların satın alınması .

Təndir iştirakçılarna təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitə zərfdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Təndirə iştirak etmək istəyənlər hər bir lot üçün 150 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhəri, Vəli Məmmədov küçəsi 16 nömrəli (əlaqələndirici şəxs- Şəhriyar İmanovdan, , telefon- (012) 497-64-81) ünvandan ala bilərlər.

VÖEN- 1700852341
H/h- AZ72CTRE0000000002728502
Bank- "Azərbaycan Beynəlxalq

Bank"nın Mərkəz filiali
Kod- 805722
VÖEN (bank)- 9900001881
M/h- AZ03NABZ
01350100000000002944
S.W.I.F.T.- İBAZAZ22X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddialar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayışı;

Tender komissiyası

Şəki Suvarma Sistemləri İdarəsi

2019-cu ildə istismar tədbirləri üçün tikinti materiallarının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot -1. Dəhnə beton kanalında təmir-bərpa işləri üçün tikinti materiallarının satın alınması .

Təndir iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikitə bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Təndirə iştirak etmək istəyənlər hər bir lot üçün 110 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, S.Rəhman küçəsi 25 nömrəli ünvanda yerləşən Şəki Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- A.Səmədovdan, telefon-02424-4-33-84) ala bilərlər.

Təşkilat- Şəki SSI
Şəki YXO
H/h- AZ 03 AİB 32051019447000201170
VÖEN- 3000104011

(Şəki SSI 3000103891)
Bank- "Kapital Bank"ın Şəki filiali
Kod- 200703
VÖEN- 9900003611
M/h- AZ37 NABZ
01350100000000001944
S.W.I.F.T.BİK -AİBAZ22x

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddialar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

Tender komissiyası

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
 - müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.
- Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
- Təndir proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
- İddialar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 14 mart 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətinin isə möhürlənmiş ikitə zərfdə 29 mart 2019-cu il saat 18.00-a qədər Şəki Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
- Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
- İddiaların təklifləri 1 aprel 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
- İddiaların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Ağstafa Rayon İcra Hakimiyyəti

2019-cu ildə rayonda yolların təmiri işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1. Ağstafa rayonunun yollarının təmiri işlərinin satın alınması.

Təndir iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitə zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Təndirə iştirak etmək istəyənlər 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağstafa Rayon İcra Hakimiyyətindən, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 3, əlaqələndirici şəxs- Sənan Mustafayevdən (telefon 5-12-05) ala bilərlər.

Təşkilat- Ağstafa Rayon İcra Hakimiyyəti
Ağstafa Rayon YXO
H/h- 32051019445200201152
VÖEN-3600068011
Bank-"Kapital Bank"ın Ağstafa filiali
Kod- 200521
VÖEN- 9900003611

M/h -0137010001944
S.W.I.F.T.BİK AİBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılır.

İddialar tenderdə iştirak etmək üçün 27 fevral 2019-cu il saat 18.00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
 - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
 - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
- Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
- İddialar tender təkliflərini və bank zəmanətlərini 11 mart 2019-cu il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
- İddiaların təklif zərfləri Ağstafa rayonu, Hüseyn Arif küçəsi 3 nömrəli ünvanda yerləşən Ağstafa Rayon İcra Hakimiyyətində 12 mart 2019-cu il saat 10.00-da açılacaqdır.
- Təndir proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
- İddiaların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

**2019-cu ildə şəhərdə kommunal yaşayış binalarının
təmiri və abadlıq işlərinin satın alınması məqsədilə**

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot-1. Ağstafa şəhərində kommunal yaşayış binalarının təmiri işlərinin satın alınması.

Lot-2. Ağstafa şəhərində abadlıq işlərinin satın alınması.

Təndir iştirakçılarna təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitə zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Təndirə iştirak etmək istəyənlər hər bir lot üçün 80 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağstafa şəhəri, R.Alicanov küçəsi 64 nömrəli ünvandan, Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən, əlaqələndirici şəxs - Şükür Əkbərzadədən- (telefon- 055 539-03-11) ala bilərlər.

Təşkilat- Ağstafa Şəhər İGD üzrə nümayəndəliyi
Ağstafa Rayon YXO
VÖEN- 36000068011
H/h- AZ 85 AİB 32051019445200201152

"Kapital Bank"ın Ağstafa filiali
Kod- 200521
VÖEN- 9900003611
M/h- AZ37NABZ
01350100000000001944
S.W.I.F.T.BİK AİBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılır.

İddialar tenderdə iştirak etmək üçün 27 fevral 2019-cu il saat 18.00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
 - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
 - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
- Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
- İddialar tender təkliflərini və bank zəmanətlərini 11 mart 2019-cu il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
- İddiaların təklif zərfləri 12 mart 2019-cu il saat 10.00-da Ağstafa şəhəri, R.Alicanov küçəsi 64 nömrəli ünvanda yerləşən Ağstafa ŞİGD üzrə nümayəndəliyində açılacaqdır.
- Təndir proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
- İddiaların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərsu” ASC

“Kaeser” markalı kompressorların Omega 83P və 63P rotor tipli bloklarının və ehtiyat hissələrinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs- İntiqam Həziyevdən, telefon 431 47 67/3322) ala bilərlər.

İştirak haqqı 200 manatdır.
Təşkilat- “Azərsu” ASC
VÖEN- 9900001751
Bank- “Kapital Bank”ASC-nin 1 sayılı Nesimi filiali
Kod- 200112
VÖEN-9900003611
M/h- AZ37NABZ 0135010000000001944
S.W. I. F. T. BIK: AİIBAZ2X

H/h - AZ65AİİB 33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və

rekvizitləri.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslə və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 mart 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərflərdə 13 mart 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Satınalmaların Təşkil və İdarə Olunması Departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 14 mart 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Oğuz Suvarma Sistemləri İdarəsi

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot- 1. Cari təmir işlərinin görülməsi üçün mal-materialların satın alınması.

Lot -2. Mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə imkanları.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 60 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Oğuz şəhəri, 20 Yanvar küçəsi 5 nömrəli (əlaqələndirici şəxs- Əzizov Teymur Rüstəm oğlundan, telefon -0242153256) ünvandan ala bilərlər.

Təşkilat-Oğuz SŞİ
H/h- AZ66 AİİB 32051019446800201168
VÖEN- 6600073211
Bank- “Kapital Bank”ın Oğuz rayon filiali

Kod- 200684
VÖEN- 9900003611
M/h- AZ37NABZ 01350100000000001944
S.W.I.F.T. BIK=AİIBAZ2X1

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı ,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçıların müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;

-digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslə və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru „Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərfdə 11 mart 2019-cu il saat 18.00-a qədər Oğuz şəhəri, 20 Yanvar küçəsi 5 nömrəli ünvana, Oğuz Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 12 mart 2019-cu il saat 11.00-da Oğuz şəhəri, 20 Yanvar küçəsi 5 nömrəli ünvanda, Oğuz Suvarma Sistemləri İdarəsində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

Türk dilində “Qarabağ – əcdadlarımızın mirası” sənədli filminin, Azərbaycan və ingilis dillərində “Zəngilan – virtual səyahət” 3D qrafik təsvirli filminin və Xocalı mövzusunda filmin istehsalının satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedura əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4656443 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Abdullayev Elnur Şahin oğlu).

İddiaçılar 100 (yüz)manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorunda) ala bilərlər.

Bank-Dövlət Xəzinədarlıq Agentliyi
Kod - 210005
M/h-AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071
SWIFT-CTREAZ22

Alan müştəri–Azərbaycan Respublikası-nın Gənclər və İdman Nazirliyi

H/h-AZ50CTRE00000000000002147771
VÖEN- 1500171121

Büdcə səviyyəsinin kodu- 7

Təsnifat kodu- 142340

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar prosedura iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə arayış;

- iddiaçıların son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmis arayış;

- təklif (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

-son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 14 mart 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 27 mart 2019-cu il saat 18.00-a qədər ikitəq bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 28 mart 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi

Tibbi avadanlıqlar və ləvazimatların satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1. Tibbi avadanlıqlar və ləvazimatların satın alınması. Mallarla təchiz olunma müddəti – 2019-cu il ərzindədir.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 16 və 18 nömrəli ünvanda yerləşən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən (əlaqələndirici şəxs – Əliyev Emin İman oğlundan, telefon-493-3632) ala bilərlər.

İştirak haqqı 150 manatdır.

Təşkilat- 9 sayılı Xəzinə İdarəsi
H/h- AZ31CTRE00000000000002478301
VÖEN- 1400421021

Bank- DXA
Kod- 210005
VÖEN- 1401555071

M/h- AZ85NABZ01360100000003003944
S.W.I.F.T. CTREAZ22

Büdcə təsnifatı kodu- 142340, büdcə səviyyəsinin kodu- 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti

haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslə və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).Üstünlük Azərbaycan dilinə veriləcəkdir.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 mart 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərfdə 11 mart 2019-cu il saat 18.00-a qədər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 16 və 18 nömrəli ünvanda yerləşən ƏN Tibb Baş İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 12 mart 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

“YOUTHVISION” IV Beynəlxalq mahnı müsabiqəsinin keçirilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedura əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4656443 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Abdullayev Elnur Şahin oğlu).

İddiaçılar 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorunda) ala bilərlər.

Bank-Dövlət Xəzinədarlıq Agentliyi
Kod - 210005
M/h-AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071

SWIFT-CTREAZ22

Alan müştəri–Azərbaycan Respublikası-nın Gənclər və İdman Nazirliyi

H/h-AZ50CTRE000000000000002147771
VÖEN- 1500171121

Büdcə səviyyəsinin kodu- 7

Təsnifat kodu- 142340

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar prosedura iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə arayış;

- iddiaçıların son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmis arayış;

- təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

-son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 28 fevral 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 11 mart 2019-cu il saat 18.00-a qədər ikitəq bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 12 mart 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövryyəsi) haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, mənfəət vergisinin bəyannaməsi;

- iddiaçının müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatının , tikinti-quraşdırma və xüsusi torpaq işləri ilə bağlı lisenziyasının vacibliyi.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərfdə 8 aprel 2019-cu il saat 17.00-a qədər Bakı, Ələsgər Ələkbərov küçəsi, 535-ci məhəllədə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 9 aprel 2019-cu il saat 16.00-da Bakı, Ələsgər Ələkbərov küçəsi, 535-ci məhəllədə yerləşən Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

polad təbəqələrin satın alınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bəlməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2019-cu il fevralın 15-i saat 18.00-dəkdir.

Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əslə və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, “Çinar park”, 24-cü mərtəbə.

Əlaqə telefonu- (012) 404-37-00, daxili-1132.

BİLDİRİŞ

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən nəqliyyat vasitəsinin satın alınması məqsədilə keçirilən açiq tenderdə iştirak etmək iddiaçıların təklifləri qiymətləndirilmişdir. Tenderin nəticələri haqqında tender komissiyasının 14 yanvar 2019-cu il tarixli yekun protokoluna əsasən “LPN” MMC qalib elan edilib və həmin təşkilatla 2019-cu il fevralın 5-də müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

Tender komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

Xarici xəbərlər

ABŞ

"Apple" yenidən birinci oldu



"Apple" yenidən dünyanın ən bahalı şirkəti ünvanını qazanıb. Bu, şirkətin səhmlərinin birjada 1,7 faiz yüksəlməsi sayəsində mümkün olub. Qeyd edək ki, hazırda dünyanın ən bahalı şirkətlərinin reytingində ikinci pillədə "Microsoft" qərarlaşıb. İlk üçlüyü isə "Amazon" kampa-niyası tamamlayır.

Xəbəri "Life.ru" verib.

Almaniya

BMW-də qüsurlar aşkarlanıb

BMW şirkəti Rusiya bazarında satılmış 28 min 631 avtomobil geri çağırır. Buna səbəb işləmiş qazların təkrar dövretmə sisteminin radiatorunda yaranan bələd problemlərdir. Sözügedən radiatorun hermetik olmaması yağ qalıqlarının alovlanmasına gətirib çıxara bilər. Qeyd edək ki, geri çağırılma 2011-2015-ci illərdə və 2014-2016-cı illərdə satılan "F" seriyalı modellərə şamil edilir.

Məlumatı "Auto.tut.by" yayıb.

Yaponiya

Super kompüter yenisi ilə əvəzlənəcək



Yaponiya dünyanın ən sürətli kompüterlərindən olan "K" superkompüterindən istifadəni avqustda dayandıracaq. Buna səbəb onun daha müasir kompüterlə əvəz edilməsidir. Xatırladaq ki, "K" superkompüter 2012-ci ildə hazırlanıb. Ondan dərman preparatlarının hazırlanmasından tutmuş zəlzələlərin və hava proqnozunun öyrənilməsinədək müxtəlif sahələrdə istifadə edilib.

Xəbəri NHK verib.

Səudiyyə Ərəbistanı

İlk rabitə peyki

Səudiyyə Ərəbistanı orbitə ilk rabitə peykinə buraxıb. Peyk Fransa Qvianasında Kuru kosmodromundan "Ariane-5" raket daşıyıcısı ilə qaldırılıb. Bildirilir ki, xidmət müddəti 20 il olacaq SGS-1 adlı peykin idarəsi, istismarı və nəzarəti krallığın milli mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

Məlumatı "İnterfax.ru" yayıb.



İtaliya

Mourinyo "İnter"-i çalışdırabilir



"Mançester Yunayted"-in sabiq baş məşqçisi Joze Mourinyo "İnter" klubunu çalışdırabilir. Bildirilir ki, Mourinyo yaxın günlərdə "İnter"-in icraçı direktoru Cüppe Marotta ilə görüşəcək. Əgər tərəflər razılığa gəlsələr, o, bu postda

Luçano Spaletini əvəzləyəcək. Xatırladaq ki, 2008-2010-cu illərdə "İnter"-i çalışdıran Mourinyo "A" Seriyası təmsilçisi ilə Çempionlar Liqasının qalibi olub.

Xəbəri "Futbol.ua" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Donald Tramp: Ərazilər gələn həftə azad oluna bilər

❑ **İŞİD terror qruplaşmasının Suriyada və İraqda zəbt etdiyi ərazilər gələn həftə 100 faiz azad oluna bilər. Çox güman ki, biz bu barədə gələn həftə bəyan edəcəyik. Bu bəyanatı ABŞ Prezidenti Donald Tramp səsləndirib. Məlumatı "Reuters" yayıb.**

Mənə yazır ki, bu sözləri Prezident Donald Tramp İŞİD terror qruplaşması ilə mübarizə üzrə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya üzvlərinin toplantısında deyib. D.Tramp, həmçinin xəbərdarlıq edib ki, bunun üçün rəsmi məlumat verilməlidir.

ABŞ hərbiçiləri və kəşfiyyatçıları bəyan ediblər ki, İŞİD antiterror əməliyyatları başlamamışdan qabaq da zəbt etdiyi ərazilərdən çıxarılabilir.

Donald Tramp İŞİD-in təbliğat mexanizmindən, bu terror qruplaşmasına Avropadan və digər regionlardan terrorçuların cəlb edilməsindən də danışıb. "Uzun müddətdir ki, onlar internetdən bizdən yaxşı istifadə ediblər. Lakin bu, artıq belə deyil", - deyir D.Tramp əlavə edib. ABŞ dövlət katibi Mayk Pompeo, öz növbəsində deyib ki, ölkəsi ordunu



Suriyadan çıxarsa da, İŞİD-ə qarşı mübarizəni davam etdirəcək. Qeyd edək ki, 2014-cü ildə yaradılmış İŞİD terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyaya 80-nə yaxın dövlət daxildir.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"

Mövlud ÇAVUŞOĞLU: Bəzi ölkələr İdlib üzrə razılaşmanı pozmağa çalışırlar

❑ **"Bir sıra ölkələr İdlibdə radikal qruplaşmaları maliyyələşdirərək Suriyanın şimal-qərbində deeskalasiya zonasının yaradılması üzrə razılaşmanın pozulmasına cəhd edirlər".**

"Anadolu" agentliyi yazır ki, bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda keçirdiyi mətbuat konfransında çıxış edib. Qeyd edək ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri ABŞ paytaxtına İŞİD əleyhinə beynəlxalq antiterror koalisiyasına daxil olan ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün gəlib.



M.Çavuşoğlu jurnalistlərə deyib: "Suriyada pozitiv planları olmayan müəyyən qrup ölkələr İdlibdəki radikal qüvvələrə pul verirlər ki, razılaşmanın şərtləri yerinə yetirilməsin. Həmin dövlətlər Suriya konstitusiyasının hazır-

lanması üzrə komitənin formalaşdırılmasına da mane olmağa çalışırlar".

Türkiyənin xarici işlər naziri, həmçinin Birləşmiş Ştatlar hərbiçilərinin Suriyadan çıxarılması prosesinə nəzarət edəcək Türkiyə-ABŞ hərbi kontingentinin yaradılması planları barədə də danışıb. Onun sözlərinə görə, ABŞ qoşunlarının Suriyadan çıxarılması bu ərazidə təhlükəsizlik sahəsində boşluq yaratmamalıdır.

M.Çavuşoğlu vurğulayıb ki, ABŞ hərbiçilərinin tərk etdikləri ərazini nə terrorçular, nə də Bəşər Əsəd rejiminin tərəfdarları tutmalıdır.

M.HACIXANLI, "Xalq qəzeti"

"UNEC-100" İnkişaf Strategiyası – Tədqiqat Universiteti



❑ **"UNEC-100" İnkişaf Strategiyasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqat universitetinə transformasiyası ilə bağlı strateji məqsəd, hədəflər və fəaliyyət istiqamətləri müəyyən olunub.**

Strategiya əsasən, tədqiqat universitetinə çevrilmək istiqamətində UNEC magistratura və doktorantura təhsilini müntəzəm dünyə təcrübəsinə uyğunlaşdırmağı, milli və beynəlxalq

səviyyədə yüksək reyting qazanmış "beyin mərkəzi" yaratmağı, sifariş və qrantlar əsasında yerinə yetirilən tədqiqat layihələrinin sayını ilbəil artıraraq universitetin büdcəsinin 20 faizinə çatdır-

mağı əsas hədəfə çevirib. Bununla yanaşı, UNEC-də 2030-cu ilə qədər "Web of Science" və "Scopus" elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə çap edilən məqalələrin sayını ilbəil artırmaq, həmin bazalara daxil olan 3 elmi jurnala sahib olmaq, elmi məruzələri nüfuzlu bazalara daxil edilən beynəlxalq elmi tədbirlər təsis və təşkil etmək, o cümlədən hər il iqtisadçı tələbələrini beynəlxalq tələbə elmi konfransını təşkil etmək İnkişaf Strategiyasında hədəf kimi müəyyən olunub. Hazırda isə UNEC-də konkret və spesifik tədqiqat istiqamətləri üzrə 17 tədqiqat-araşdırma mərkəzi, İqtisadi Klinika, Sığorta məktəbi və

İnkişaf iqtisadiyyatı laboratoriyası fəaliyyət göstərir. Elmi tədqiqatların stimullaşdırılması məqsədilə isə UNEC Tədqiqat Fondu, Differensial Əmək Haqqı Sistemi və nüfuzlu jurnallarda məqalə nəşrinə görə mükafatlandırma mexanizmi mövcuddur. UNEC-də ali təhsilin magistratura və doktorantura təhsil pilləsi üzrə beynəlxalq standartlara cavab verən müasir tədris və təlim metodlarının tətbiq olunduğu, "İqtisadiyyat və idarəetmə" ixtisas qrupuna daxil olan 11 ixtisas və 39 ixtisaslaşma üzrə 4 dildə tədris aparılan Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi də fəaliyyət göstərir.

Elinaz ÖMƏROVA

Rusiyada saxta pullar aşkarlanıb

❑ **Rusiyanın Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının apardıqları axtarış-əməliyyat nəticəsində ölkədə saxta pullar hazırlayan 30 nəfərlik cinayətkar dəstə yaxalanıb. Saxta pullar Rusiyanın sənaye cəhətdən inkişaf etmiş 20 regionuna yayılıb.**

"İnterfaks"-ın məlumatına görə, saxta pullar yüksək keyfiyyətlə hazırlanıb. Cinayətkar dəstənin hazırladığı saxta pulların avadanlıqları da tapılıb.



Faktla bağlı araşdırmalar davam etdirilir.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Hava proqnozu

➔ Fevralın 8-də

➔ Bakıda və Abşeron yarımadasında dəyişən buludlu olacaq, aralıq tutulacaq, əsasən yağmursuz keçəcək. Gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə gıscınlı yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Aralıq güclənən mülayim şimal-qərb küləyi əsəcək. Gecə 4-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm cıvə sütunundan 766 mm cıvə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

➔ Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 1-6, dağlıq ərazilərdə 9-12 dərəcə şaxta, gündüz

5-10 dərəcə isti olacaq. ➔ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kelbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağintılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. ➔ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq. ➔ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıl, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin

axşama bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. ➔ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Bəyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq. ➔ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, aralıq güclənəcək. Gecə 3-6, gündüz 9-12, dağlarda gecə 1-4, gündüz 6-9 dərəcə isti olacaq.

Rusiya Baltiyanı ölkələrdə raket yerləşdirilməsinə yol verməyəcək



❑ **Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva ABŞ-ın Baltiyanı ölkələrdə raket yerləşdirməsinə yol verməyəcək: "Biz hər şeyi edəcəyik ki, bu, baş verməsin". Bu barədə Ryabkov dünən keçirdiyi mətbuat konfransında bəyan edib. Məlumatı RIA "Novosti" verib.**

Nazir müavini əmin olduğunu bildirib ki, Rusiya tərəfindən xarici siyasi, hərbi və təhlükəsizliyin təminatı sahələrinə cəlb olunmuş hər kəs onilliklər boyu "Avropa təhlükəsizliyi" anlayışının mahiyyətini təşkil edən hər şeyin dağıdılması kimi bir vəziyyətə yol verməyəcək.

Ryabkovun sözlərinə görə, Rusiya ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmaq barədəki qərarını düzgün addım hesab edir, ancaq proses uzana bilər. "Biz ABŞ-ın Suriyadan getməklə bağlı qərarını düzgün hesab edirik, çünki onun Suriyada mövcudluğu qeyri-qanuni və hüquqa ziddir. Düşünürəm ki, proses uzana bilər, ona görə ki, bir çox qüvvə, faktor və mənə Vaşinqtonda qəbul edilmiş qərarın həyata keçməsinə mane olur. Ancaq ABŞ Suriyadan nə qədər tez gəlsə, o qədər yaxşıdır".

XİN başçısının müavini deyib ki, Suriyanın suverenliyi və ərazi bütövlüyünün bərpası işləri başa çatmaq üzrədir. "Biz Astana prosesi çərçivəsində qarant ölkələr kimi İranla effektiv əməkdaşlıq edirik. Suriyada vəziyyət xeyli sabitləşib. Rusiyanın İranla, eləcə də Türkiyə ilə əməkdaşlığı sayəsində bu ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı əsas vəzifələr də yerinə yetirilmək üzrədir".

Paşa ƏMİRANOV, "Xalq qəzeti"



Filippində müsəlmanlar muxtariyyət qazanıblar

❑ **500 illik mübarizənin yekunu olaraq Filippindəki müsəlman Moro xalqı muxtariyyət əldə edib. Bu barədə Filippində Moroda dinc prosesin monitorinqi üzrə beynəlxalq komissiya Türkiyədən olan təmsilçisi Hüseyn Oruc "Anadolu" agentliyinə açıqlamasında bildirib.**

H.Oruc bildirib ki, Filippinin cənubunda müsəlman moro xalqına genişləndirilmiş muxtariyyətin verilməsi ilə bağlı keçirilən referendumun nəticələrini rəsmi Manila da tanıyır. "Moro İslam Azadlıq Cəbhəsi Filippin hərbiçiləri və polis əməkdaşlarına hücum etməyəcəyinə dair öhdəlik götürüb", - deyir məlumatda bildirilib.

Caril il yanvarın 21-dən fevralın 6-dək moro xalqına genişləndirilmiş muxtariyyətin verilməsinə dair 2 mərhələli səsvermə keçirilib. Bildirilib ki, Moro xalqının yaşadığı Mindanao adasında 3 milyon nəfərin səsvermə hüququ var.

Qeyd edək ki, "Banqsamoro (Moro xalqı) rayonuna muxtariyyətin verilməsi haqqında" qanun üzrə danışıqlar 1997-ci ildən davam edirdi. Rodriqo Duterte Filippin Prezidenti seçildən sonra bu istiqamətdə danışıqlar fəallaşdı.

2016-cı ildə çərçivə razılığına nail olunub, 2017-ci ildə isə yekun sənəd imzalanıb. Razılaşmada Moro İslam Azadlıq Cəbhəsinin tərkislah edilməsi də nəzərdə tutulub. Onların sayının 12 000-50 000-dək olduğu bildirilib. 2018-ci ilin mayında Mindanao əyalətinin bir sıra rayonlarına muxtariyyət verilib. Ötən ilin iyulunda isə Rodriqo Duterte 2019-cu ildə referendumun keçirilməsinə dair hazırlıq işlərinin görülməsi barədə razılaşmanı təsdiqləyib. Əldə edilən razılaşmaya əsasən, Banqsamoroda hökumət və Şəriət Məhkəməsi formalaşacaq. Moro İslam Azadlıq Cəbhəsinin döyüşçüləri isə Filippinin güc strukturlarına daxil olacaqlar.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"

Allah rəhmət eləsin

Tarix Məmmədov, Adil, Telman və Rəfiqə Əsgərovlar ailələri ilə birlikdə əzizləri kontr-admiral Rəfiq Əsgərova həyat yoldaşı

LYUDMILA XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətti), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnəmə 022273

İNDEKS 0282
TİRAJ 7321
SİFARİŞ 300
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 2:00